



**ELDAR ƏLİYEV**

# **SÖNMƏZ GÜNƏŞ**

**BEŞ CİLDƏ**

I

Az 2010  
1506

Eldar Əliyev  
(Sərtqaya)

SÖNMƏZ GÜNƏŞ  
Poema

Bes cildə

I cild

M.F.Axundov adına  
Azerbaycan Milli  
Kitabxanası

“Elm və təhsil”  
Bakı – 2010

89846

PARXIV

**Məsləhətçi:** Nizami Cəfərov  
*filologiya elmləri doktoru,  
professor, əməkdar elm xadimi*

**Redaktor:** Xurşud Bayramoğlu  
*filologiya elmləri namizədi*

**Əliyev Eldar Paşa oğlu.**  
**Sönməz Günəş. (poema). I cild.**  
**Bakı, "Elm və təhsil", 2010. – 168 səh.**

**P**oemada doğma Vətənə, müqəddəs yurd yerlərinə bağlılıq poetik duyum və səmimiyyətlə, ulu öndər Heydər Əliyevə olan inam və məhəbbət xüsusi poetik təsvir vasitələri ilə tərənnüm edilmişdir.

Müəllifin təsvir və tərənnüm etdiyi sahəyə bələdliyi əsərin qəhrəmanı olan dahi şəxsiyyətin obrazını parlaq şəkildə yarada bilməsindən daha aydın görünür.

Kitab geniş oxucu kütlesi üçün nəzərdə tutulmuşdur.

**Ə**  $\frac{4702000000}{N098 - 2010}$  qrifli nəşr

© «Elm və təhsil», 2010  
© Eldar Əliyev, 2010

*Xalqın vuran ürəyisən, zəkasısan,  
Polad qolu, görən gözü, dühasısan!*

*Müəllif*

## PROLOQ

Bu günün Heydər tək  
günəşi varsa,  
Xalqı gələcəyə  
o aparırsa,  
Sabahki parlaqlıq  
bu gündən aydın!  
Keçib o günlərdən  
yaşamaq gərək,  
Bu böyük şərəfi  
daşimaq gərək.  
Bu gündən görürəm  
o gələcəyi,  
Hədər gedə bilməz  
Heydər əməyi.  
Vaxtında doğulub  
elin gərəyi,  
Bu günün, sabahın  
böyük istəyi.

Qeyrətlə ucalıb  
     yenilməzliyə,  
 Səsləyib xalqını  
     O, ölməzliyə.  
 Gəzib körpəlikdən  
     ürəklərdə O,  
 Keçib firtınadan,  
     küləklərdən O,  
 Polad iradəli,  
     polad biləkli,  
 Xalq üçün müqəddəs  
     arzu, diləkli.  
 O, sönməz günəşdir  
     sönən deyildir,  
 Elə yüksəlib ki,  
     enən deyildir.  
 Ürəklərdə aslan,  
     gözlərdə aslan,  
 Vüqarına diqqət  
     kəsilib cahan.  
 Oyan, vətən oğlu,  
     ətrafa boylan,  
 Sən də cərgəmizdə  
     Aslan tək dayan.  
 Od-alovdan qorxmaq vaxtı  
     deyil daha,  
 Gedir karvanımız  
     gözəl sabaha,  
 Onun sarvanıdır  
     Heydər tək düha!  
 Düşmən bu milləti  
     yenəmməz daha!

Şərəfli yaşayış,  
     şərəfli ölüm,  
 Bax odur əslinə,  
     köküñə dönüm!  
 Yoxdur bu həyatda  
     başqa bir yönüm,  
 Ölsəm də, istərəm  
     kökümə dönüm.  
 Dönüm tariximə,  
     tarixləşim mən,  
 Amalım bu olub  
     ağlım kəsəndən.  
 Birləşək, bir olaq,  
     qalxaq ayağa.  
 Aya, ulduzlara  
     qol-qanad açaq,  
 Ömrün sonuna da  
     şərəflə çataq.  
 Sönməz Günəş bizim,  
     torpaq da bizim!  
 Nədən qorxmalıyıq,  
     mənim əzizim!  
 Xalqın taleyinə  
     laqeyd qalmayaq,  
 Vətənin boynuna  
     biz qol dolayaq,  
 Qəlbimdə kitablar  
     karvan yüküdür,  
 Bu, «Sönməz Günəş»ın  
     hələ ilkidir,  
 Qəlbim firtinalı,  
     təlatümlüdür,

Narahat misralar  
qəlbimi didir.  
Mənə zaman verin,  
mənə an verin.  
Yazıl yaratmağa  
bir məkan verin.  
Misralardan ayrı  
yaşaya bilməm,  
Nə onları qəlbədə  
daşıya bilməm.  
Daha ovundurub  
oxşaya bilməm,  
Bu bir əmanətdir  
göndərib Tanrım,  
Onun keşiyində  
şərəflə qaldım!  
Yetişdi sinəmdə –  
qaynadı, coşdu,  
Bu borcumdan çıxsam  
yerim behiştidi.  
Onda tanıyacaq  
məni də xalqım,  
Bir də görəcəyəm  
mən də ucaldım!  
Bu aydın gələcək,  
bu xoşbəxt həyat  
Mənim də üzümə  
güldü nəhayət.  
Bu, Heydər ömrünün  
bir çığırıdır,

Bu, Sönməz Günəşin  
ucalığıdır.  
Siz məni axtarın  
öz düşüncəmdə,  
Orda keçirdiyim  
gündüz, gecəmdə.  
Bu gerçek ömrümün  
gerçek anları,  
Xalqıma, elimə  
gərək anları,  
Yaşadım illərlə  
qorxu-hürküsüz,  
Görmək istəyirəm  
qəlbimi yüksüz.  
Qorxuram yazmasam  
çevrilər yükə,  
Sönməz ağrı olar  
qəlbimdə yekə!  
Xalqın xəzinəsi  
xalqa qalacaq,  
Yazılıb kitablar  
çox qalaq-qalaq.  
Səməd də, Müşfiq də  
yazılıb haqqı haqqı,  
Onlar demədiyi  
məndən çatacaq!  
Dağın qar payı var  
öz dağlığınca,  
İnsanın dərd, qəmi  
öz ağılınca.  
Ağıldan kənardə  
dərdsiz olunca,

El dərdinə yanan  
olmaq şərəfdir!  
İnsanam, düşüncəm  
özümə həmdəm,  
Sipərdir dərdimə,  
öz şair sinəm.  
Hərdən düşünürəm:  
Tanrı, mən kiməm?  
Yananda şam kimi  
yanmaq şərəfdir!  
Özgə qarşısında  
əylə bilməm,  
Onunçün dünyaya  
mən gəlməmişəm.  
Gəlmışəm dünyanın  
dərdini çəkəm,  
Onu çəkə-çəkə  
ölmək şərəfdir!  
Dünyanın əşrəfi,  
dərdi də insan,  
Dünyanın namərdi,  
mərdi də insan,  
Hər zaman dünyada  
dərdli də insan,  
İnsan dəndlərinə  
yanmaq şərəfdir!  
Dünyanın özünü  
qanmaq şərəfdir!

## MƏNİM ŞAH ƏSƏRİM

Rəsul Rza əldə qələm  
pələng kimi bağırsa da,  
İlhəminə bir dost kimi,  
imdadına çağırısa da,  
axtardığın tapammadı,  
«Lenin» adlı bir poemə  
yaratsa da.  
Bu kəlməni sağ olsayıdı  
öz sözüylə yazardı O,  
Ulu Heydər qurduqların  
sətirlərə düzərdi O,  
“Heydər” adlı  
şah əsəri yazardı O.  
Bu təb mənə veriləndə  
pələngdən bərk bağırmışam,  
Axtardığım, tapdığımı  
demək üçün ilhamımla  
Rəsulu da çağırmışam.  
Nə xoşbəxtəm mən, İlahi!  
indi o təb gəldi mənə,  
Düşüncələr kitablaşdır,  
sinədolu ağrı verir  
indi mənə.  
Qəhrəmanlar qəhrəmani olub mənim  
poemamın qəhrəmanı.  
Gözləriylə görə-görə,  
ayağıyla dolaşmışam  
mən dünyani.

Hər gecəmin, gündüzümüz  
düşüncəsi olub Heydər!  
Yetmiş dördən axıb, axıb,  
gözlərimdən ürəyimə  
dolub Heydər!  
O, xalqına həm dünəndi,  
həm bu gündü,  
həm ən xoşbəxt gələcəkdir.  
Dühalaşmış o Günəşin  
qiymətini zərrə-zərrə  
zaman özü verəcəkdir.  
Çünki həyat sınağından  
keçiribdi özü Onu  
zaman-zaman!  
Bəlkə mən də dahiləsdim,  
yaza-yaza o Günəşdən,  
o Dühadan!  
Görünür ki, bu da mənə  
bir qismətmiş İlahidən,  
Doğrudan da, bu görünməz  
vəzifəni Tanrı özü  
verib mənə.  
Möcüzədir desəm, inan,  
möcüzələr möcüzəsi  
desəm, yenə.  
Dünənimin, bu günümün  
şahidləri vardır axı,  
doğma, qıraq,  
Kim deyərdi,  
bir gün Eldar  
“Heydər” adlı  
şah poema yaradacaq?

Sadə peşə adamı tək  
uzaq idim bu aləmdən,  
mən çox uzaq.  
Qurduqları ərməğandır,  
öz xalqına – diyar-diyar,  
oymaq-oymaq.  
Hər çıxışı bir kitabdır –  
sətir-sətir, hikmətindən  
olmaz doymaq.  
Onun zəngin bir ırsı var,  
tükənməzdir əsrlərlə  
kitablara yazılısa da.  
Tarixlərdə görünməmiş  
məharət və gözəlliklər  
cəm olubdur o İnsanda.  
Şah ömrüylə qurduqları –  
kitab-kitab, dastan-dastan!  
Dastanların möhtəşəmi –  
həyatının incilərin  
bir kitaba əgər yiğsan.  
Məhəbbəti, şan-şöhrəti  
yayılıbdi cahanla bir,  
özü olubdu bir cahan.  
O Cahanın sinəsində  
salıb məskən neçə dastan,  
Koroğludan Qorqudacan!  
Zaman-zaman dünyalaşıb  
sığmasa da O, cahana,  
Cahan özü sığınıbdi  
Şah qəlbinə, yaddaşına.  
Hər bir insan bir qonaqdır  
bu dünyada,  
bir gün köçüb gedəcəkdir.

Tək ölməzlik qazanıb O,  
dövrümüzü öz adıyla,  
hər an təmsil edəcəkdir.

Cox əsərlər oxudum mən  
Ömrüm boyu,  
çox kitablar varaqladım.

Heydər ömrü – canlı kitab,  
Oradakı incilərdən  
kitablarda mən tapmadım!

Var ol,  
Heydər!  
Heydər, var ol!

Mənim hər dəm öyrəndiyim,  
vəsf etdiyim  
qəhrəmanım,  
Qibləgahım!

Yazdığım bu misraları  
həyatından oxumuşam.

Yaşatmışam toplayaraq yaddaşımı,  
indi qələmə almışam.

Gözlərimdən yaddaşımı,  
yaddaşımdan ürəyimə

Toplanaraq kitablaşan  
misraları üzək özü  
söyləyibdi,  
mən yazmışam.

Koroğluyam, təbimlə mən –  
şəir-sənət Koroğlusu.

Misri qılınc qələmimdi,  
Sərvəri Sən – Heydər olan,  
Azərbaycan vətənimdi!

Şah İsmayıll Xətaimiz  
Mərd Heydərlə bir qardaşı.  
Həyatiyla dahləşdi,  
zaman-zaman,  
Xətailə doğmalaşdı.

Tarix özü  
tarixləşib yaddaşında,  
Sirrin bilir hər qayanın,  
hər daşın da!

Ayağa dur,  
dur, ey Millət!  
Qoy tanışın cahan səni!

Ayağa dur,  
sinayır bu zaman səni!  
Sən zamanın sınağından  
alnıaçıq çıxmalısan!

Ən möhtəşəm  
polad əllə qlincini,  
«Ölməz hünər meydani»na taxmalısan!

## İLK GÖRÜŞ

Yetmiş dördün payızıydı,  
hava çiskin, yağışlıydı.  
Dekanlıqdan gəldi xəber:  
«Açılış» var!  
İndi ora getməlidir  
tələbələr,  
Əzizbəyov heykəlinin  
açılışına gəlir rəhbər!  
Hava çiskin, soyuqsa da,  
Məhəlsizən yağışa da.  
Gəldim birbaş o meydana,  
qoşularaq izdihama.  
Dəm-dəstgahla  
tribuna qurulmuşdu.  
Ətrafdakı binalara  
şüarlar da vurulmuşdu.  
Hamı bayram libasında,  
əhvalları durulmuşdu.  
Meydandakı izdihamdan  
küçə, yollar tutulmuşdu.  
İzdihamı yara-yara,  
birtəhər mən  
Bir yer tapıb 5-10 metr  
aralıda o kürsüdən,  
qəlbimdəki vərəqlərdən,  
Vərəqləyib yaza-yaza,  
ayaq üstdə dayansam da,  
Qəlbdən gələn o sözləri  
Ağ kağıza yazmasam da,  
Sözlə dolub sətir-sətir

qəlbimdəki vərəqlərə  
həkk olundu o izdiham.  
O tarixdən bu tarixə,  
Könlümdəki o sözlərlə,  
sətirlərlə bitməz olub  
küyüm, qovğam.  
O tarixdən qazandığım  
təəssüratitməz əsla,  
yaddaşımdan  
nə qədər ki, hələ sağlam!  
Gəldi rəhbər...  
Hər yan sükut,  
Küçələrdə, yollarda da  
hərəkət yox,  
Binalardan boyananlar  
özləri də  
Nəzərləri bir nöqtədə,  
dayanıblar səs-səmirsiz.  
Milçək uçsa, səsi gələr,  
dayanıbdi hərəkətlər,  
Təkcə oyaq qalan – gözler,  
Xəyallardan keçir nələr?  
Mən də donub hərəkətsiz,  
ancaq qaynar gözlərimlə  
Buraxmiram bir ani da  
nəzarətsiz.  
Böyük seçim qarşısında  
qalıram mən!  
Yanımdakı insanların  
nəfəsini, töyüməsin  
duyuram mən!

Donmuş halda yol gözləyən  
gözlərimin həvəsindən,  
Ürəyimdə sətir-sətir,  
bənd-bənd olmuş şeirlərin  
nəşəsindən uyuram mən!  
Bir andaca gur alkışlar  
xəyalımdan alır məni,  
Sanki insan dənizinin  
ortasına salır məni.  
Əllər göydə çapık çalır,  
Canlı dəniz dalğalanır,  
coşub-daşır,  
insanların pıçiltisi  
Ləpələrtək axa-axa,  
yaxınlaşır, uzaqlaşır.  
Bu dənizlə üzbüüzə  
gör nə qədər  
düşüncələr çulgalaşır.  
Coşur insan dənizi də,  
insanları qaynaşır.  
Doğrudan da tədbirdəki  
insanlara «dəniz» demək,  
hərəkətə «dalğa» demək  
yaraşır!  
Düşüncəm də mənim deyil,  
sanki insan dalğasıyla  
yarışır.  
Qalxanda kürsüyə Rəyasət,  
coşdu ürəyimin təbi,  
ilhamı.  
Özüm də bilmədən  
qeyri-ixtiyar,

Mən sandım özümü  
xoşbəxt, bəxtiyar.  
Gördüm orda doğma  
bir insanı mən.  
Coşdu söz bulağım,  
qaynadı həmən!  
Sözlər axın-axın,  
yığın-yığındı,  
Coşmuş şair qəlbim  
sözə çılgındı!  
O bəşər övladı  
necə yaxındı,  
Necə doğma idi,  
necə əzizdi.  
Şirindi səhbəti,  
sözü ləzizdi.  
Döndü xəyallarım  
iki il önə,  
Döndüm imtahana,  
o ötən günə,  
İnşa mövzusutək  
yazdığını «Lenin»  
Keçib sınağından  
neçə illərin.  
Dəyərli ad almış  
sənət əsəri.  
Yaşadım təkrarən  
mən o günləri.  
Lenin orda qəhrəman yox,  
qəhrəmana bənzər olub,  
Rəsul Rza əsər boyu  
qəhrəmanın gəzər olub.

Rəsul təkcə şair deyil,  
xalq dərdini çəkər olub,  
Xalqı üçün nə az, nə çox,  
ən layiqli əsgər olub,  
Qələm ona sıpər olub.  
Silah olub qələm ona,  
O yazibdi yana-yana.  
Bir şam olub, çəraq olub,  
Ürəyi yanar dağ olub.  
O zamandan  
yaza-yaza o əsəri,  
Axtarıbdı bu zamankı  
tarixə agah Heydəri!  
Ancaq mənsə, gördüm bu gün  
beş-on metr məsafədən,  
ürəyi də görkəmitək  
saqlam və gümrah Heydəri!  
İndiancaq yazmaq qalır,  
«Sönməz Günəş» poemamı –  
şah əsəri!  
Orda dağ vüqarlı  
bir insan gördüm!  
Onu mən ən natiq  
danışan gördüm!  
Ürəyi xalq üçün  
alışan gördüm!  
Onda cəsarət var,  
onda hünər var!  
O sərkərdə isə  
mütləq zəfər var!  
Yerişi örnəkdi,  
duruşu örnək,

Hər sözü, söhbəti  
gərəkdən-gərək!  
Danişsa yorulmaz  
saatlarla tək,  
Onun hər kəlməsin  
dinləmək gərək!  
Gözündə görürəm  
xoşbəxt gələcək,  
Onun qiymətini  
zaman verəcək!  
Gələcək, o zaman,  
bir gün gələcək!  
Bu gün o heykəllər  
ucaldırsa tək,  
Xalq Ona qızıldan  
heykəl tökəcək!  
Odur xalqı üçün  
ən böyük gerçək,  
Türkə də lazımdır  
doğruluq, gerçək.

\*\*\*

Saatyarım çəkdi  
həmin izdiham,  
Orda çıkış etdi  
bir neçə adam.  
Dindi Püstəxanım  
Məşədi qızı,

Yaman kövrək idi  
səsi, avazı,  
Qurtardı sözünü  
rəhbərdən razı.

Danışdı şairlər,  
yazarlar – hamı,  
Ha coşub-dağsa da,  
təbi, ilhamı,  
Kimsə onun qədər  
deyildi natiq!  
Kimsədə yox idi  
ondakı məntiq!  
Qəlbimə O necə  
kəsildi hakim,  
Bacarmadım ondan  
gözümü çəkim!  
Ən böyük sənətkar  
mən onu gördüm!  
Türkün ən qəhrəman  
oğlunu gördüm!  
Hopdu düşüncəmə,  
hopdu qəlbimə,  
Müqəddəs gün adı  
verdim o günə.  
O yer də mənimcün  
müqəddəs oldu,  
Qəlbimdə müqəddəs  
heykəl quruldu!  
Qızıl heykəl üçün  
təməl qoyuldu!  
O təməl qəlbimin  
özündə oldu!  
Axdı gözlərimdən,  
qəlbimə doldu!  
Bir an qosalaşdı  
baxışlarımız,

Baxdıq ikimiz də,  
baxdıq aramsız.  
Sandım ki, gözündən  
qəlbini gördüm,  
Başqa insanlardan  
fərqini gördüm!  
Düha olduğunu duydum,  
anladım,  
Bütün ümidi  
ona bağladım!  
Özümü dünyanın  
xoşbəxti sandım,  
Xalqımı xalqların  
xoşbəxti sandım!  
Dünya gözlərimdə  
qaynadı, daşdı,  
Yazdıqlarım gerçək  
tarix, yaddaşdı!  
Əsl təəssürat –  
aldığım ilham  
O gündən qəlbimdə  
yaratdı inam!  
Dəyişdi həyatım,  
dəyişdi ömrüm,  
Onsuz ötüşmədi  
heç bircə günüm!  
Mən onun gözündə  
dünyalar gördüm,  
Qəlbə, düşüncəsi,  
hər nə var, gördüm!  
Xalqına məhəbbət,  
sevgi, etibar,

Xalq üçün gərəkli,  
sönməz arzular,  
Məni heyran etdi  
ondakı vüqar!  
O, qəhrəman oldu,  
mən şair, yazar!  
Yazdım ürəyimə,  
qəlbimə yazdım,  
Onun gözləriylə  
dünyanı gəzdim!  
Yolunda canımı  
əsirgəməzdim.  
Bir addım atmağa  
qalmadı taqət,  
Donub yerimdəcə  
qalmışdım fəqət.  
Sanki mən də  
canlı heykəl olmuşdım,  
Artıq mən  
o qəhrəmanı bulmuşdım.  
Xitab etdim,  
öz-özümlə danışdım:  
– Axtardığın qəhrəman,  
çaşdırıb səni yaman!  
Oyan! Ey şair, oyan!  
itirmədən bircə an  
Götür yaz poemani,  
oxusun, bilsin hamı!  
Belə aldım ilhamı,  
Tapdim mən öz dünyamı!  
Qaldım yaza-yaza  
biixtiyar mən,

Elə yazdım, yazdım,  
təkrar-təkrar mən!  
«Yaşasın Azərbaycan!»  
Deyən rəhbər –  
Şah əsərin qəhrəmanı,  
Tanışlığın ilk anından  
bağışladı mənə sanki  
özüm boyda bir dünyamı!  
Vətən yanğısının hərarətini,  
arzu-isteyini, cəsarətini,  
Onun gözlərindən  
oxudum, gördüm!  
Gördüm, ürəyinin  
özünü gördüm!  
O ürəkdə nə var,  
düzünü gördüm!  
Orda azadlığın  
özünü gördüm!  
Onun gözlərində  
zəfər, qələbə,  
Yetmək arzusu var  
dolğun mətləbə!  
Azadlıq qaynayır  
gözündə sönməz,  
Azadlıq arzusu  
qəlbində dönməz!  
Əsl qəhrəmandır,  
misli görünməz,  
Onu duyan qəlbin  
alovu sönməz!  
O andan alışib,  
sönməz olmuşam,

«Azadlıq» – bu yoldan  
dönməz olmuşam!  
Belə yaşamışam,  
belə qalmışam.  
Zəfər çalıb qəhrəmanım,  
mənsə xoşbəxt olmuşam.  
Hər kəlməsində ləl-gövhər,  
bir xəzinə – adı Heydər!

## SON ZƏNG

Orta məktəb çatdı sona,  
Biz yiğisdiq imtahana.  
Azərbaycan dili,  
Ədəbiyyat olmuşdu  
sevimli fənnim,  
Atam idi öyrətmənim.  
Başladılar imtahani,  
hərə seçdi bir mövzunu,  
Mən “Lenin”i seçdim onda.  
Ağ vərəqə bircə anda,  
mövzudan da kənar  
bir neçə kəlmə,  
Yazdım gələnləri  
öz düşüncəmə.  
Gələcəkdir zaman,  
bir gün mən özüm  
Düzüb misraları,  
hey düzüm-düzüm.  
Öz xalqımdan seçib  
qəhrəmanımı,  
«Sönməz Günəş» adlı  
şah poemamı,  
Yazıb edəcəyəm  
agah cahani,  
Təki azad görüm  
Azərbaycanı!  
Rəsul öz əsərin  
yazıb əzabnan,

İstifadə edib  
Lenin adından.  
Lenin deyil orda  
əsl qəhrəman,  
Duydum mən  
Rəsulun eyhamlarından.  
Axşam atam evə dönəndə,  
Dedi:  
«Oğlum, sənə əhsən!  
imtahandan beş almışan».  
Sonra atam dərindən bir  
nəfəs alıb,  
Qolların boynuma salıb,  
asta-asta, yavaş-yavaş,  
Bir gənc kimi,  
mənlə yaşıdaş.  
Söyləyərək mənə «qardaş»,  
Dedi: «Oğul, sözlərinin  
mənası düz,  
Ancaq onu bilməliyik  
tək özümüz.  
Oxudum mən yazdıqların  
sətir-sətir,  
Yazdıqların mənalıdır,  
həqiqətdir.  
Ancaq indi həqiqəti  
söyləmək də qəbahətdir.  
Bilirsənmi, bunun sonu  
nə dəhşətdir?  
Sənin yazın beşə layiq  
olsa belə,

Mən dörd yazdım düşər deyə  
sonra ələ.  
Mən bunları söylədim ki,  
sən biləsən.  
Axtardığın qəhrəmanı  
bula bilsən,  
İstəyini sən qələmə  
ala bilsən.  
Düşəcəksən dildən-dilə,  
Yayılaraq eldən-elə,  
Ürəklərdə gəzəcəksən,  
Əgər etsən hövsələ sən.  
Bil ki bu yol əzablıdır,  
Qorxuludur, təzadlıdır –  
çünki sonu əzadlıqdır!»  
Dedim: «Sağ ol, atama mən,  
Sən söylədin mənə əhsən!  
İstəyimə çatacağam,  
Mütəq Onu tapacağam!  
Bir şah əsər yazacağam,  
Aləmlə bir olacağam!  
Tarixə səs salacağam,  
Tarixdə də qalacağam,  
Mən də şair olacağam!»  
Çox əzablar çəkdim hər an,  
Dönməz oldum öz yolumdan.

## İSTƏK VƏ MƏSULİYYƏT

Uşaqlıqdan, gəncliyimdən  
oxuduqca kitabları,  
Böyümişəm seçə-seçə  
insanları.  
Bir istəyim olub hər an,  
Seçim elə bir qəhrəman,  
sevsin onu bütün cahan.  
Həyatına eyləyim həsr,  
Fərqi nə ki, nəzm, nəsr.  
Şir-aslana bənzər olsun,  
Düşmən bağrın əzən olsun.  
Xalq qəlbində gəzər olsun!  
Bənzərsiz bir İnsan olsun,  
Bənzərsiz qəhrəman olsun!  
Tapdım onu mən, nəhayət,  
Yetmiş dördün payızında!  
İndi gərəkdir cəsarət,  
Söz tapasən, yazasan da.  
Alıb ələ kağız-qələm,  
Bir an aciz qaldım hələm.  
Dolu sinəm boşalmırdı,  
O deməyə söz tapmırıdı.  
Onda bildim  
çox ağır yük götürmüşəm.  
Sözlə dolu qəlbimdəcə  
mən sözləri itirmişəm.  
Yanır sinəm, ancaq dinmir  
qəlbim niyə?

Oldum bir an çox narahat,  
sığışmadım yerə-göyə.  
İlhamımı çağırsam da,  
yetişmədi o köməyə.  
Şübhələndim ürəyimdən,  
O sarsıtdı məni, deyə.  
Bu səbəbsiz deyildi heç,  
mən demirəm, sən özün seç,  
Dahi, ölməz bir İnsanın  
həyatından,  
Əsər yazmaq istəyirsə,  
Bir mühəndis, sadə insan,  
Olmasa da ədib, yazar,  
Şah poema – «Sönməz Günəş»  
Yazmağı heç sayma asan.  
Təkrar-təkrar yaza-yaza,  
Fikir uçdu sözdən-sözə,  
Qalxıb dağa, enib düzə,  
Keçdi zaman, çatdı vədə,  
Düz üçcə bənd şeir yazdım.  
Ürəyim nə deyir, yazdım:  
«Ayağınız dəyən  
yerlər müqəddəs,  
Səmalar müqəddəs,  
göylər müqəddəs.  
Müqəddəs sevgiyə sevən  
bu xalqın,  
Olacaq torpağı,  
daşı müqəddəs.

\*\*\*

Sizə olan məhəbbətin  
sonu yox!  
Sizə olan bu hörmətin  
sonu yox!  
Bil, sevmirsə Sizi  
vətən övladı,  
Vücuduyla Türkdür, ancaq,  
qanı yox!

\*\*\*

Eldaram demirəm  
mən elə-belə,  
Qələm dilə gəldi,  
götürdüm ələ.  
Dastan yazmaliyam,  
yayılsın elə,  
Sızsız Od yurdunun  
düz ünvani yox!»

\*\*\*

Dostlar məclisində  
söylədim bir gün,  
Dinləyənlər qəbul  
eylədi düzgün.  
Dinləyib hamısı  
sağ ol, dedilər.  
Əsl səninkidir  
bu yol, dedilər.  
Onlar söylədilər:  
Sən ki başladın,  
Bir çox yazarların  
yolun bağladın.

Soruşdum: Bəlkə də  
zəif yazmışam?  
Yol mənimki deyil,  
mən yol azmışam?  
Onlar bildirdilər  
mənə təkbətək,  
Sənin yazmağına  
eyləmirik şəkk.  
Yazsan, qiymətini  
zaman verəcək,  
Yolunu gözləyir  
xoşbəxt gələcək.  
Oxuyan görəcək,  
duyan biləcək,  
İndi ki, başladın,  
yazasan gərək,  
Naməndlər qəbrini  
qazasan gərək,  
Mərdlər qeyrətini  
çəkəsən gərək,  
Məhəbbət çiçəi  
əkəsən gərək,  
Söyməli olanı  
söyəsən gərək,  
Qürur doğurani  
öyəsən gərək.  
Sən çaxmışan sözü  
ildirim kimi,  
Söyləmişən: Şimşək,  
yoldan çıx kimi.  
Bu şeir cəbhəsi sənindir daha,  
Deməsək, batarıq  
ağır günaha.

Qələbə sənindir,  
Get, uğur olsun,  
Yaz ki, şeirinlə  
aləm durulsun,  
Qəti yerinlə  
yollar yorulsun.  
Toplayıb mən güc-qüvvəmi,  
bu cəbhəyə vəsiqəmi  
Sanki aldım o zamandan.  
Qəlbənən axan damlalardan  
Misralara düzə-düzə,  
Heydər ilə hər görüşə,  
Yeni şeir yaza-yaza.  
Öz təbimdən alıb nəşə,  
Həsr elədim o Günəşə.  
misra-misra bəndlər doldu,  
Topladım, bir kitab oldu.

### BU TƏB MƏNƏ VERİLƏNDƏ

2001-in may günləri,  
İlkin «Həyat kitabımdan sətirlər»i –  
Əsərimi nəşrə verdim.  
«10 may» günü çıxdı kitab,  
bitdi dərdim.

Vardı orda  
rəhbər haqda şeirlərim.

Bir il əvvəl müqəddəs gün,  
Ad verdiyim «10 may» günü,  
Ömrümün ən toy-düyünlü  
olan günü.

Şah əsərin qəhrəmanı,  
Günəşimin doğum günü.

Ürəyimdən qopub gələn  
Sətirlərin kitablaşan  
doğum günü.  
Bir neçə bənd şeirlərdə  
əks etdirdim qəhrəmanın  
Şah ömrünü.

Mən bu günə əlibəş yox,  
yaratdığım bir təbliğat  
məktəbiylə gəlməliydim.

Təntənəli məclis qurub,  
«açılış»da sevincimi

Onu sevən dostlar ilə  
bölməliydim.

Yeni əsrin ilk ilinə,  
Heydərin doğum gününə  
İlk kitabla gəlib çatdım.

Elə məmənun,  
 elə şaddım!  
 Orucluqda – əhya günü,  
 Gecəsini, gündüzünü,  
 Arzu, diləyin özünü  
 şeirlərdə etdirdim eks,  
 Yeni kitab – yeni həvəs.  
 Müqəddəs gün hədiyyəsi.  
 Ürəyimin şən nəğməsi  
 bilib onu, dostum ilə  
 Göndərdim mən  
 O Günəşə!  
 Əziz bayram, bir toy-düyüñ,  
 Xalqım üçün ən əziz gün,  
 qəlbim üçün ən əziz gün.  
 Yuxum özü düşdü qaçqın,  
 Xəyallarda qaldım dalğın.  
 Yazmaq üçün daha dolğun,  
 Bilməm nə vaxt yatdım yorğun.  
 Sanki məni vurdu «vurğun»,  
 Dik atıldım yerimdəcə.  
 Bağırtıma zülmət gecə  
 doğmalar töküldü necə.  
 Hövlnak halda  
 ətrafıma toplaşdılar.  
 Qonşular da hövlnakdılار,  
 Evdəkilər bu səhnəyə  
 mat qaldılar.  
 İçim sanki  
 Xəzər kimi qaynayırdı,  
 Hamı məni  
 dəli bilib ağlayırdı.

Ha çalışsam,  
 heç yerimdən durammadım,  
 İnan özüm  
 heyrətimi boğamadım.  
 İşarəmdən məni  
 duydı evdəkilər,  
 Tez yürüüb  
 qələm, dəftər gətirdilər.  
 Təb verilib mənə demə,  
 anladılar evdəkilər.  
 Dəyişmişdim elə bil ki,  
 əvvəlimdən yoxdu əsər.  
 Yataqdaca bulaq kimi  
 qaynar sözər  
 Sətir-sətir ürəyimdə  
 açdı izlər.  
 Çiçək açdı qəlbimdəki  
 dağlar, düzər,  
 Söylədikcə sətirləri  
 güldü üzər.  
 Yoldaşma işarəylə:  
 - Kətil gətir,  
 qələm götür,  
 nə dayandın,  
 İki misra yazacaqsan  
 elə sandın?...  
 İçimdəki daha  
 «Həyat kitabımdan sətirlər» deyil,  
 Bir həyatdır, bir kitabdır,  
 sətir deyil.  
 Çatıb vaxtı, o yetişib  
 zaman-zaman!

Yazmaliyam, həyatımın  
     incilərin yadda qalan.  
 Diqqətlə yaz,  
     buraxmadan bir anı da.  
 Göz yaştək qəlbən gələn  
     damlanı da.  
 Bu damlalar, dama-dama  
     göl olacaq!  
 O göldən də bir çay axıb,  
 Heydər adlı,  
     bir poema yaradacaq!  
 Silkələyib əsrləri,  
     culğalayıb nəsilləri,  
 Nəsil-nəsil,  
     əsr-əsr yaşayacaq!  
 Qəhrəmanlıq salnaməsi  
     olacaqdır!  
 Millətimin tarixində  
     qalacaqdır!  
 Axı sənə söyləyirdim,  
     bir poema yazacağam!  
 O artıq bir xəyal deyil,  
     bir həyatdır indi dolğun,  
 İçimdədir, qalaq-qalaq,  
     yığın-yığın.  
 Elə bil ki, o, canlıdır,  
     qoymur sakit dayanmağa.  
 O incidir daha məni,  
     indi ona həyat lazım.  
 Boş dayanmam, gərəkdir ki,  
     yazım, yazım!

O bacarmır daha qəlbə  
     qalanmağa,  
 Yol axtarır ürəyimdən  
     vərəqlərdə calanmağa.  
 Gör bir axı, nə müddətdir,  
     ürəyimdə gəzdirirəm.  
 Az vaxt deyil,  
     yetmiş dördən bu yana mən.  
 Özüm yazmışdım adını,  
     bir qəhrəman surət kimi.  
 O böyüdü zaman-zaman,  
     həyatiyla həyat kimi.  
 Nələr yaratdı qəlbimdə,  
     iradə, dəyanət kimi.  
 İlk görüşdən hakim oldu  
     O, qəlbimə,  
 Köklənərək qəlbimdəki  
     zilə, bəmə.  
 O gündən ki,  
     O, heykəldir ürəyimdə,  
 Sanki bir dağ  
     dayanıbdı kürəyimdə.  
 O, olubdur hər an arxam,  
     köməyim də.  
 Bir məndəki hünərə bax!  
 Dayağımı daşıyıram  
     ürəyimdə!?  
 Bir məndəki qüdrətə bax,  
     El dayağın  
     daşıyıram ürəyimdə!?  
 Söykənərək indi ona  
     Yaşayıram elə mən də,  
     ürəyim də.



Öncə O, bir heykəl idi,  
indi olub ən uca dağ  
ürəyimdə.  
Əgər bunu mən yazmasam,  
olacaq dağ ürəyimdə.

\*\*\*

Belə olub, 45 yaşın – 11 mayın  
həqiqəti,  
Doğmaların dönləb mənə  
diqqəti.  
Bu təb mənə veriləndə,  
pələngdən bərk bağırmışam.  
İlhamımla, doğmaları  
Mən köməyə çağırmışam.  
Söylədikcə misraları,  
yazıbdılar düzüm-düzüm.  
O gündəncə heç tükənmir  
təbim, sözüm.  
Belə aldım mən qələmə,  
«Sönməz Günəş» poemasın.  
Yazdım ki, qoy bu da mənim  
həyatımdan miras qalsın.  
Bir kitab yox, Heydər baba  
tarixində mayak olsun!  
İrsi ölməz qəhrəmanın  
şərəfinə layiq olsun!

\*\*\*

Döndü düşüncələr  
neçə il önə,  
Döndüm mən Uruda  
qayıdır yenə.  
İllərin həsrəti  
doldu sinəmə,  
Hər qaya üstündə  
mən dönə-dönə,  
Bazarçay boyunca  
yalqız, yeganə,  
Gəzişib dalardım  
düşüncələrə.  
Sanki danışardım,  
gənc Heydər ilə.  
Hər daş üzərində  
dayanıb təkrar,  
Düşüncəm qəlbimdə  
tutmadan qərar.  
Abdulla müəllim  
söylədikləri:  
Biz aşüb gəzərdik  
dağ, gədikləri.  
Özüm də sanırdım  
bir dağ Heydəri.  
Hər zaman bitəndə  
dağlar səfəri,  
Toplayıb dəstəyə  
gül-çiçəkləri,  
Hər axşam qayıdır  
dönəndə geri,  
Enər Bazarçaya  
Heydərlə birgə,

Daşların üstündə  
 qurardıq cərgə.  
 Güllərdən atardı çaya,  
 ax,- deyə,  
 Axıb bu dağları  
 seyr et, bax! - deyə.  
 Sən də axa-axa,  
 özün yax! - deyə.  
 «Düşüncəmdə ötən  
 zəmanələrlə,  
 Dağlarda dolaşan  
 divanələrlə,  
 Lalələr də qəmli,  
 dağlar da qəmli,  
 Bol məhsul yetirən  
 bağlar da qəmli.  
 Sərin sulu Zor-Zor  
 bulaq da qəmli,  
 Qoy axsıñ Bazarçay  
 lalə qədəmlı».  
 Hərə bir daş üstdə  
 oturar hər gün,  
 Heydərsə bir daşı  
 seçmiş özüycün.  
 O, yalnız o daşın  
 üstdə oturar,  
 Yenə dəstələrdən  
 lalə qoparar.  
 Atardı birbəbir,  
 qoy axsıñ deyə,  
 Bürünmüş lalələr  
 aha, naləyə.

Qoy daşısın deyə,  
 qonşu dağlara,  
 Çay boyu çiçəkli,  
 barlı bağlara.  
 Ahü-naləsini  
 bizim dağların,  
 Yamyasıl ovalar,  
 barlı bağların,  
 Axan düşüncəmdən  
 paydı lalələr,  
 Gələcəyə haray, haydi  
 lalələr!  
 Bu, bir çağırışdır,  
 bu, bir haraydır,  
 Bu, öz tarixinə  
 bir haqq-sayıdır!  
 «Oyan, ey millətim,  
 dur, ayağa dur!  
 Birləş, düşməninə  
 möhkəm zərbə vur!  
 Küskün lalələrin  
 boynunu burur,  
 Dolur düşüncəmə,  
 çay boyu axır.  
 Ərlər gözlərində  
 ildirim çaxır.  
 Vüqarlı dağların  
 yoluna baxır,  
 Əsmər lalələrin  
 özünü yaxır.  
 Azadlıq adlı bir  
 yürüşə çağır,

Birləşsin bölünmüş  
torpaqlarımız  
Qoy birlikdə keçsin  
yaz-baharımız,  
Böyüsun firavan  
övladlarımız.  
Müqəddəs birlik qoy  
andımız olsun!  
Sağlam yaddaşımız,  
yadımız olsun!  
Ürəklər vüqarla,  
qürurla dolsun!  
Əbədi xoşbəxtlik  
payınız olsun!»  
Mərd Heydər ömrünün  
yoxdur əvəzi,  
Xalqıyla bir vurub,  
ürəvi, nəhzi.  
Sevəim taleyini,  
taleyim qədər.  
Oldu mənə doğma,  
ürəyim qədər.  
Ömrümün bir günü  
keçmədi onsuz,  
Tək onu tanıdım,  
sağlam, qüsursuz.  
Fikrim söz axtardı,  
ürəyim məna,  
Qoy olsun yazdığını  
tam layiq Ona!  
Bütün tanışları  
axtardım, gəzdim,

Onun həyatını  
öyrəndim, yazdım.  
Gəzdim bu ölkəni  
mən qarış-qarış,  
Tapmadım heç yerdə  
başqa bir naxış.  
Onun əllərinin  
izini gördüm.  
Hər yerdə adını,  
özünü gördüm.  
Gəzsəm də kəndbəkənd,  
şəhərbəşəhər,  
Tapmadım mən ona  
bənzər bir nəfər.  
Hər sözü, kəlamı –  
atalar sözü,  
Ruhunda yaşayır  
Xətai özü,  
Qəlbim bu axarda  
qaynar bulaqdı,  
Nə qədər mən sağam,  
söz axacaqdı.  
Bir ömrə siğmayan  
əməllərindən,  
Gör neçə kitablar  
yazacağam mən!  
Ömrü tarix olmuş,  
qızıl yaddaşdı,  
O hər kəsə doğma  
ata, qardaşdı!  
Çevrilib xalq üçün  
arxa, güvəncə,

Şəkidə, Şirvanda,  
     Şamaxı, Gəncə.  
 Qarabağ, Naxçıvan,  
     Qazax boyunca,  
 Mil, Muğan boyunca  
     gəzsən doyunca.  
 Gəzir ölkəmizi  
     sözü-söhbəti,  
 Ürəklərlə birdir  
     bitməz hörməti.  
 Dünyayla bir olub  
     şöhrəti, şanı,  
 Tanıdib adıyla  
     Azərbaycanı!  
 Sirli bir aləmdir  
     bir dünyadır O!  
 Dahilər dahisi,  
     tək dühadır O!  
 Savadı, elmindən,  
     istedadından,  
 Sağlam həyatından,  
     təmiz adından,  
 Bütün keçmişindən,  
     nəcabətindən,  
 Ha yazsan, söz bitməz,  
     fikir tükənməz.  
 Xalqa xidmətlərin  
     saymaqla bitməz.  
 O, çətin yollardan  
     keçib şərəflə,  
 Tarixə yazılıb  
     qızıl hərflə.

Nə tərif lazımdı,  
     nə təhrif ona.  
 Keçdim yollarından  
     mən yana-yana,  
 Sarsılmayan qeyrət,  
     ərənlik gördüm.  
 Həmişə xalqına  
     gərəklik gördüm.  
 Keçməmiş ömrünün  
     bir ani hədər.  
 Bir arzusu olub –  
     qələbə, zəfər!  
 Ona ad da verib,  
     çaldığı zəfər,  
 Heydər, Xalq deməkdir,  
     Xalq isə Heydər!  
 Olubdu xalqına  
     ən sadıq öndər!  
 İradəli, mətin,  
     qəlbində təpər,  
 Canlı xəzinədir,  
     payı ləl, gövhər.  
 Qəlbində kök salmış  
     incitək sözlər.  
 Ürəyində vardır  
     dağlar qüruru,  
 Azad düşüncəsi,  
     fikri, şüuru,  
 Budur qəhrəmanım –  
     Günəşim budur!

Sönməz Günəş,  
yurdu Odlar yurdudu.  
Keçdi ömür  
düşüncələr arasında,  
O ən yüksək zirvədədir,  
zirvələrin sırasında.  
Dühalıqda təkdir Heydər,  
Ən böyük gerçəkdir Heydər!  
Ən böyük örnəkdir Heydər!  
Xalqına gərekdir Heydər!  
Tarixə gərekdir Heydər,  
Həyatıdır zəngin tarix,  
Yaşayacaq tarix-tarix,  
O, Tanrıdan verilən pay,  
xalqı üçün kömək, haray!  
Haqq səsidir onun səsi,  
Qəhrəmanlıq salnaməsi,  
Bu əsərdə yazdıqları, m  
Sətirlərə düzdkələrim,  
Həyatımın zər-zibası –  
«Sönməz Günəş» poeması!  
Yazılıbdı qəlbimlə bir,  
Köçürmüşəm sətir-sətir,  
İllər ötüb, yollar keçib,  
bu misralar.  
Dağlar aşış, sellər keçib  
bu misralar,  
Düşüb qəlbin yağışına,  
yuyunubdu,  
Bənd adlı  
don geyinibdi.

Axıb, axıb qanımla bir,  
Ürəyimdə döyünbüdü.  
Qazamatda –  
qala, divar arasında,  
Tərk etməyib bir an belə,  
ürəyimlə bir olubdu.  
Sinəm ona sıpər olub,  
O mənə arxa olubdu.  
Çətin gündə dayaq olub,  
yollarında mayak olub.  
Qəlbimlə bir elin səsi,  
O, silinməz bir haqq olub.  
Ən müqəddəs amal kimi,  
ürəyimdə daşımışam,  
Taleyimi mən tarixə,  
yazmaq üçün yaşamışam!  
Arzuların ən böyüyü,  
bu əsəri yazmaq olub.  
Həyatimdə qızıl anlar,  
səbr eyləyib dözmək olub.  
Ağrısa da canım, başım,  
əsla, məhəl qoymamışam.  
Yazdığımčün bu əsəri,  
Yaşamaqdandan doymamışam.  
Ha çalışsa düşmən «dostlar»,  
ürəyimdən alammadı.  
Seçsələr də mənə vətən –  
qala, divar,  
Düşüncəmin  
azadlığın alammadı.



Xəzəl oldu sətirləri,  
Gündüzləri, gecələri,  
Zamanımın radələri,  
Misra-misra, bənd-bənd oldu,  
Həmdəmim tək qələm oldu,  
Bəndlər ilə dəftər doldu.  
Mən boşaldım,  
qəlbim doldu,  
Söz qaynadı, təbim doldu,  
Yeganə mətləbim oldu.  
Həyatda tələbim oldu,  
Ürəyim buludtək doldu.  
Yağdı yağış sel-sel oldu,  
qəlb ağladı, qələm doldu.  
Qələm yazdı, qəlb duruldu,  
Dama-dama, misra oldu,  
misra-misra bənd doğuldı.  
Nə olsun ki,  
zindan mənə nağıl oldu.  
Ürəyimdən günəş doğdu,  
«Sönməz Günəş» adlı  
igid bir oğul oldu.  
Bu var-dövlət tarix boyu  
tükənməz bir xəzinədir,  
İllər boyu ürəyimdə,  
gəzdirdiyim dəfinədir.  
Mən yazdığını bu kitabdan  
zaman-zaman yaşı, cavan  
Bir tarixi dərs alacaq,  
bu da məndən miras qalıb,  
Bir tükənməz irs olacaq.

Budur, mənim bitməz həyat  
kitabımın şah əsəri!  
Bu aləmdə keçib ömrün  
hər axşamı, hər səhəri.  
Söz ağacım başı barlı,  
yetişməmiş tökmürəm mən!  
Çaxıram ildirim kimi,  
adi nərə çəkmirəm mən!  
Köklərimin tarixi var,  
cır ağaclar əkmirəm mən!  
Bağlanmışam öz dünyama,  
heç gözümü tökmərəm mən!  
Tökərəm düşmən gözünü,  
öz gözümü tökmərəm mən!  
Ömürlük zindan çəkərəm,  
mühacirət etmərəm mən!  
Yaşamışam xalqımla bir,  
yazdıqlarım həqiqətdir!  
Getməliyik bu yol ilə,  
bu yol əsl səadətdir.  
Haqq yolundan yayınınlar,  
öz xalqını qınayanlar,  
Taleyilə oynayanlar,  
bu yollardan çəkilməli.  
Haqqın yolu seçilməli,  
haqq ilə yol gedilməli.  
Uzaq olub qınağından,  
bu tarixin sınağından  
Çıxanların balağından  
yapışib, yol getməliyik,

İçib qeyrət bulağından,  
azad bir yol seçməliyik.  
Lazım gəlsə haqq yolunda,  
canımızdan keçməliyik.  
Yarpaq kimi əsməməli,  
haqqın yolun kəsməməli,  
Haqqı sıxıb əzməməli,  
Gələcəyə sağlam  
bir iz qoymalıyıq.  
Əsrlərə dayaq olan,  
xoşbəxtliyə mayak olan,  
Nəsillərə miras kimi,  
sağlam bir irs qoymalıyıq.  
Biz tarixdə  
özümüz tək qalmalıyıq!

### SEVİNCİM DÜŞMƏNƏ KƏDƏR PAYIMDIR

Səksən iki, ötən əsr,  
yada düşür o kəm-kəsir.  
İlin sonu, şaxta, ayaz,  
düşüncələr deyil dayaz.  
Hakimiyyət dəyişibdi,  
əllər donub, uyuşubdu.  
İnsanların söz-söhbəti,  
xatırladır qiyaməti.  
Düşmənlərin bəd niyyəti,  
Sual altda insanların səadəti.  
Qapılıb mən öz dünyama,  
baş çəkdim ata, anama.  
Hava soyuq, şaxta, ayaz,  
yollar uzun, çovğun, qar, buz.  
Döndüm keçmiş yurd yerimə,  
qədim Ağbaba elimə.  
Salam – sabah,  
əhval tutub,  
döndüm yenə.  
Mən paytaxtda – Bakıdayam,  
doğmaların yanındayam.  
Yurd yerləri düsdü yada,  
«Xəbərlər»də getdi bada.  
Dəyişiklik olmuşsa da,  
biz xəbərsiz yatıb qaldıq,  
səhər erkəndən oyandıq.

Dayıoğlu, deməyəsən,  
Xəbər tutub «Bi-Bi-Si»dən,  
Məni də oyadıb erkən:  
«Xəbərin varmı xəbərdən?  
Verməlisən bir nəmər sən!  
Moskvaya gedib Heydər!  
Vəzifəsin böyüdüblər!  
İstəyirəm bir ziyafət,  
verim sənə mən, nəhayət».  
Səhər saataltı idi,  
hava da qaraltı idi.  
Xaşxanaya yollandıq biz,  
durulmuş halda keyfimiz.  
Bir tost demək lazımlı bu gün,  
xoş günüdür ömrümüzün.  
Bir bucaqda əyləşdik biz,  
keyfimiz kök, hər ikimiz.  
Xaşpaylayan verdi xaşı,  
bir də «Vodka» yaşıl başı.  
Bakalları süzənəcən  
iki nəfər girəcəkdən,  
Söz-söhbətlə  
daxil olub, oturdular.  
Bir az keçmiş,  
mirt vurdular.  
Kefləri yox,  
dərdli-dərdli danışdır.

I erməni:

*Qalmışlıq gecə yuxusuz,  
Danışdilar duzsuz-duzsuz.*

II erməni:

*Niya xəstə olmuşunuz?*

I erməni:

*Xəstə olmamışam, yox ara,  
Görəmdin ki,  
Türkü dartdilar hara?*

II erməni:

*Ona narahat olma o qadara,  
Dünya erməniləri,  
Yatmamış ona görə,  
Yəqin ki, yol taparlar,  
bizim rus kardaşlara.*

I erməni:

*Ha, duz deyirsən ara,  
olsa birləş ruslarla,  
Oradan onu lap tez  
duşurarlar aşağı.*

II erməni:

*Na kadar ki, o vardır,  
o işlər baş tutmazdır.  
Karabax onlardadır.  
Ela ki, o yixıldı,  
Karabax bizim oldu.*

Mən desəm də bunları

erməninin diliylə,  
Ancaq, orda eşitdik  
özlərinin diliylə.

Erməni dilini biz  
bilirdik ikimiz də,  
Durub ayağa həmən,  
bakallar əlimizdə.  
Ermənica bir anda,  
tost dedik ikimiz də.  
Heydər – Xalq sağlığını,  
qeyd elədik birlikdə.  
Bu erməni diğalar  
gizlətdilər üzlərin,  
O sağlıqla sanki biz  
qatlamışdıq dizlərin.  
Elə bil ki qıfilla  
bağlamışdıq dillərin.  
O sağlığı təkrarən deyib,  
içib, duranda  
Kimsə yoxdu o zalda,  
sanki gördük röyada.  
Araqları, suları,  
yeməkləri qalmışdı,  
Bu erməni köpəklər,  
qorxaq ittək qaçmışdı.  
Bu səhnədən sonra biz,  
Hey ondan danışardıq,  
Bitməzdi söhbətimiz,  
yanardıq, alışardıq.  
Odur dahi sərkərdə,  
adı gedir hər yerdə.  
Düşmən ermənilər də,  
bilir onun dəyərin,  
bizim qədər, lap yəqin.

Hamımızın var günahı,  
düşünüb bu gün, sabahı,  
Bu millətin dünənində,  
olanında, keçənində,  
Səhvlərini aramalı,  
hər zaman sayiq olmalı.  
Gözləri ayıq olmalı,  
biri-birini qorumalı.  
Biri-birini qovmamalı,  
taleyini anlamalı,  
hər zaman bir olmalıdır.  
Kim sevirsə öz xalqını –  
ona arxa durmalıdır.  
O zamandan  
ha çalışsa ermənilər,  
Heydər qəddin əsla  
əyə bilmədilər.  
İradəsi, mətinliyi,  
xalqıyla olan birliyi,  
İstedadı, igidliyi,  
örnek kimi, gərək kimi.  
Sevdiyi tək millətini,  
onu hər an sevməliyik.  
Millətin yağılarının  
olsa əgər imkanları,  
məhv edərlər yaxşları –  
Xalqa gərək insanları.  
Bilməlidir xalq bunları,  
Xalqının mərd övladları,  
hər anına keşik çəkmək,  
ona qəlbən xidmət etmək,  
Borclarından yayınarsa,  
qəlbələr saxta döyüñərsə,

Sevinclər kəm, qəm çoxalar,  
düşmənləri oyaq alar.  
Yanar torpaq, daşımız,  
zəhər olar aşımız.  
Çıxmaz yaddan o zamanlar,  
«anonim»lə yazılılanlar.  
Yersiz olan söz-söhbətlər,  
xalq içinde qəbahətlər,  
İstifadə edib hər an  
bizdən ermənilər  
Qovluq-qovluq  
«anonimka» yazardılar.  
İstifadə edib bizdən  
yenə yollarını azardılar.  
Alver edən  
yurddaşların adı ilə,  
Kimsə verdişə pasportunu  
orda ələ,  
Seriyası, nömrəsiylə  
yazardılar,  
Taleyimiz üçün  
quyu qazardılar.  
Çatar-çatmaz xarallarla  
yazılanlar,  
Uçub gələr, Kremlən  
sarıqlaş yoxlamalar.  
İnsanları pərən-pərən  
salardılar,  
İnsanların qanlarını  
sorardılar.  
Zavod, fabrik, kolxoz, sovxozi  
ötüşməzdilər yoxlamasız.

İnsanları yerli-yersiz  
sağa-sola çəkərdilər,  
Nə yorular, nə usanar,  
bezərdilər.  
Bu ölkəni  
küçə-küçə gəzərdilər.  
O keçmişdə qalan günlər  
canlanaraq gözlərimdə  
birər-birər,  
Baş qaldırıldı ürəyimdə  
ağrı, kədər.  
Yanır ürək, kabab olur  
orda sözlər.

## 12 GÜN KREMLDƏ

Yaz ayında, səksən üçdə,  
     on iki gün Kremldə,  
 Ezamiyyət günlərimdə,  
     hər animdə, dəqiqəmdə.  
 Öz dünyamda, düşüncəmdə,  
     keçirdiyim günlərimdə,  
 Maraqlandım dönə-dönə.  
     tanıyb, bilənlərdən –  
 Xəbər tutdum mən Heydərdən.  
 Ondan şəxsi təəssürat  
     almaq üçün,  
 Söhbətindən misralara  
     salmaq üçün,  
 Görüşmək istədim  
     olmadı mümkün.  
 Yad şəhərdə doğma olan  
     qəhrəmanın  
 Hər bir anı qiymətliyi  
     zamanının!  
 Nələr keçdi bir anlığa  
     düşüncəmdən,  
 Dünyalarca təəssürat  
     ala bilər bu görüşdən,  
 Düşüncəmdə bilsən nələr  
     qala bilər bu görüşdən.  
 Bu gün də çox təəssüflə  
     düşünürəm o günləri,

Görəmmədim heç olmazsa  
     birçə dəfə qəhrəmanım  
     mərd Heydəri!  
 Bu arzuma nail ola bilmədikcə,  
     maraq artır,  
 Düşüncələr daha da çox  
     həyatını öyrənməyə  
     məni dartır.  
 Düşündükcə kitablaşır  
     düşüncələr, təbim artır.  
 Qalaq-qalaq yazılılardan  
     qəlbim özü ağırlaşır.  
 «Sönməz Günəş» əsərimin  
     misraları qəlbim boyu  
     aşib-daşır.  
 Söz-söz ilə cəngə çıxır,  
     qabaqlaşır.  
 Ancaq yenə dözür ürək,  
     bu taleylə hesablaşır.  
 Düşünməmək deyil mümkün,  
     ona bais ürəyimin özü olub.  
 Biganəlik bacarmayan  
     gənc qəlbimə hər söhbəti,  
     sözü dolub.  
 Yazmağa imkan axtarıb,  
     həyatımın hər anında  
     şair qəlbim tamam dolub.  
 Belə keçib şair ömrüm,  
     ona bağlı həyatımın  
     hər bir anı belə olub.  
 Dostlarına dost demişəm,  
     düşməni düşmənim olub.

Tək özü yox, Onu sevən dostuna da,  
ürəyimdə yer vermişəm.  
Ona qarşı çıxanları  
mənə doğma olsa belə,  
sevməmişəm.  
Düşüncəmin özü seçib,  
mən də qəhrəman demişəm.  
O olubdu qəhrəmanım –  
«Sönməz Günəş» adını da  
mən seçmişəm.  
Bu millətin övladların,  
Onun kimi düşüncəli  
azad görmək istəmişəm.  
Şair qəlbim sözlə dolu  
olsa belə,  
Boş el ilə görüşməyi  
mən heç rəva bilməmişəm.  
Ayrılmışam tələbəlik  
illərimdən,  
İş təcrübəm başlanıbdi  
Daşkəsəndən.  
Ayrılmadan öz dünyamdan,  
düşüncəmdən.  
Axtarışda olan dünyam  
axtarışda qalıb yenə,  
Yorulmadan səhər, axşam,  
xəyallara dalıb yenə.  
Düşüncəmdə dönə-dönə,  
qalaq-qalaq  
qalanmışam.  
Sözü-sözə calamışam.  
Sözü-sözlə qalamışam.

Öz yanğımdan odlanmışam,  
Söz içindən söz tapmışam.  
Pərvanətək dolanmışam  
söz başına,  
Qoymamışam sözlər qala  
özbaşına,  
Çox düşmüşəm  
mən sözlərin savaşına.  
Seçə-seçə sözləri  
mən aramışam.  
Ona layiq olanların  
axtarmışam.  
Sözlər sanki qəlbimlə bir  
yanar odlar, közlər olub.  
Dola-dola təbimlə bir  
sətir-sətir sözlər dolub.  
Şair qəlbim əzablara  
dözər olub.  
Qəhrəmanın izi ilə  
gəzər olub.  
Namərdlərin ürəyinə  
xəncər olub.  
Nəzərlərim nəzərlərdə  
gəzər olub.  
Dost-düşməni baxışından  
seçər olub.  
Haqq yolunda od-alovdan  
keçər olub.  
Haqq yolunda öz sözümü  
deyə-deyə,  
Nahaqların dillərinə  
döyə-döyə,

Arzuların qanadında  
qalxıb göyə,  
Səmalara səs salmışam,  
Öz dünyama qapılmışam.  
Dünyalara səs salmışam,  
Ürəklərə yazılmışam.  
Mən də oddan doğulmuşam,  
Od oğluyam, od olmuşam.  
Sanki oddan yoğrulmuşam.  
İldirüma çevrilmişəm.  
Gah çaxmışam,  
gah dürmuşam,  
Günəşdən sonra batmışam.  
Aydən qabaq doğulmuşam,  
Doğruluğu anlamışam.  
Əldə çomaq olmamışam,  
Əldə çomaq saxlamışam.  
Əli çolaq olmamışam,  
Əli çolaq saxlamışam.  
Qəlbi çolaq olmamışam,  
Qəlbi çolaq haqlamışam.  
Əzrayıltək yaşamışam.  
Qarğı-quzğun sevməmişəm,  
Tülək-tərlən saxlamışam.  
Bərkdən-boşdan  
qorxmamışam,  
çətinlikdə sınanmışam.  
Heç vaxt qınaq olmamışam,  
qınaqları qınamışam.  
Heç vaxt yamaq olmamışam,  
yamaqları qınamışam.  
Haqqə nahaq olmamışam,  
haqq yolumda düz qalmışam.

Sədaqətsiz olmamışam,  
sədaqətdən təb almışam.  
Düşüncəmdən həb almışam,  
Düşüncəmlə yaşamışam.  
Saçlarımı dən salmışam,  
Qocalmamış, gənc qalmışam.  
Sağlam ruhla yaşamışam,  
Düşüncəmdə qovrulmuşam.  
Ədalətlə yoğrulmuşam,  
əqidəsi düz olmuşam.  
Dost əliylə vurulmuşam,  
Əzablara tuş olmuşam,  
Yenə də dönəməz olmuşam,  
İlhamı sönməz olmuşam –  
«Sönməz Günəş» yazmışam.  
öz yolumda da qalmışam.  
Erkən durub, gec yatmışam,  
gözlərimi aldatmışam.  
Ürəyimdə düz qalmışam,  
iradəmi sınamışam.  
Bütün ömrüm belə keçib,  
vaxtim, anim belə keçib.  
Qəlbim özü belə seçib,  
bigənəlik qəlbimə yad.  
İlhamımdan umub imdad,  
həyatımın hər anını,  
Ürəyimə yazib, heyhat,  
Ulu Heydər həyatını,  
İzləmişəm rahat-rahat.  
Harda getsə söhbətləri,  
Sözlərində hikmətləri  
Toplamışam birər-birər,



Nəyi varsa – sevinc, kədər.  
 Özlüyündə olub şərik.  
 Olduğuçün xalqa gərək,  
 Əzabına sinə gərib,  
 Amalıyla yaşamışam.  
 Amalına köklənərək,  
 şah poemə yaratmışam.  
 Heydər adlı məktəb keçib,  
 Hər nə varsa yaxşı seçib,  
 Onu sevən şagird kimi,  
 Ona sadiq igid kimi,  
 Lazım gəlsə ürəyimi,  
 Polad kimi biliyimi,  
 qurban vermək istəyimi  
 Heç gizləyə bilməmişəm.  
 Heydər adlı məktəb qurub,  
 Hər an ona dəstək olub,  
 O məktəbə təməl qoyub,  
 Öz qəlbimdə yaratmışam.  
 Özüm ondan dərs almışam,  
 Hər an coşub çəgləmişam,  
 Dağlartək uca adını  
 Ürəyimdə saxlamışam!  
 Çünkü xalqa gərək olub,  
 Özü boyda ürək olub!  
 Bükülməyən bilək olub!  
 Öndər kimi o, tək olub!  
 Dahi kimi o, tək olub!  
 Düha kimi o, tək olub!  
 İnsanlığa örnək olub!  
 Belə keçib ömrü, günü,  
 O yaşayıb öz ömrünü!

Arzuların qanadında,  
 Yaşayıbdi öz adında.  
 Arzu olub,  
 ürəklərdə yaşayıbdi,  
 Xalqın adın  
 ürəyində daşıyıbdi!  
 Taleləri taleyində daşıyıbdi,  
 Həyatını qeyrət ilə yaşayıbdi!  
 Ona görə mən özümü  
 borclu sayıb,  
 Həyatını zərrə-zərrə  
 mən arayıb,  
 Kömək üçün  
 ilhamımı haraylayıb,  
 Yazmışam bu şah əsəri –  
 Qəhrəman seçib Heydəri!  
 Gələcəyi görən insan –  
 Olacağı bilən insan –  
 Şah əsərə Şah qəhrəman!  
 Onu mütləq seçməliydim,  
 Bu məktəbi .. nəliydim.  
 Bağışlamazdım özümü,  
 Əgər bunu etməsəydim.  
 Məqsədimə yetməsəydim,  
 Həyatın şərh etməsəydim.  
 Boşalmazdı qəlbim mənim,  
 Tükənməzdi dərdim, sərim.  
 Kimliyini qana-qana,  
 Arzusunu, istəyini qana-qana,

Toplayaraq iradəmi,  
 Yazmasaydım düşüncəmi –  
 Heyat mənə dar görünər,  
 Hər şey zəhrimər görünər.  
 Öz içimdə yanardım mən,  
 Öz-özümü danardım mən.  
 Yaşamazdım susardım mən.  
 Yazdıqlarım  
     həyatımın yaşantısı,  
 Bir ömürdən  
     hikmətlərin toplantısı.  
 Millətimin sañkı  
     Tanrı tapıntısı.  
 Azad İnsan  
     həyatının yaşantısı.  
 Toplanıbdi hər istəyi,  
     hər arzusu.  
 Arzuların qanadında uça-uça,  
     yaratdım qəlbimdə  
         bir barlı bağça.  
 Misralarla dolu bir bağ –  
     sözlər orda buxça-buxça.  
 Yazdım kitab,  
     sətirlərdə qaça-qaça.  
 Vüqarıyla qəhrəmanım  
     dağdan uca.  
 Düşüncəmi sətirlərə qaladıqca  
     yeni həyat yaşamışam.  
 Anadan da sanki  
     indi doğulmuşam,  
 Sevincimin qəhərində  
     boğulmuşam.

Günəş kimi hər günümün  
     səhərində doğulmuşam,  
 Yaşamışam təmtəraqsız,  
     sətirlərdə yox olmuşam.  
 Düşüncələr arasında  
     yaşamaqdan bezməmişəm,  
 Düşüncəylə keçib ömrüm,  
     saatlarım, ayım, günüm.  
 Mən bu təblə doğulmuşam,  
     Ömrün iyirmi ilini  
         ulu Gəncədə qalmışam.  
 Bəlkə elə ona görə,  
     Nizami təbli olmuşam.  
 Ha yzsəm da, sözüm bitmir,  
     Düşüncəmdə fikrim itmir.  
 İlhamım, nə təbim bitmir,  
     Nə qələm, nə kağız yetmir.  
 Qaynar həyat bulağından  
     içə-içə,  
 İzi qalmış yurd yerlərin  
     keçə-keçə,  
 Hər dağından, obasından  
     keçə-keçə,  
 Yaşdaşların söhbətlərin  
     seçə-seçə,  
 İlhamımı bir dost kimi  
     salıb gücə,  
 Dəyişibdi sanki yerin  
     gündüz, gecə,  
 Yaddaşımın hər bucağın  
     aramışam.

Ürəyimə, ilhamıma  
sarılmışam.  
Təbim ilə qələmimə  
sarılmışam.  
O əyləşən qayaların  
üzərində əyləşib mən,  
Zövq almışam  
əngin xəyal aləmimdən.  
Sözlər özü uçub gəlib  
ürəyimdən,  
Qonar olub ağ dəftərə  
qələmimdən,  
Tanrı özü tutub sanki  
biləyimdən.  
Yanar qəlbim sərinləyib  
o sözlərin küləyindən.  
Yazılıb xalqın gərəyindən,  
Azad İnsan diləyindən  
Azad fikir söyləmişəm,  
Azad qalmaq istəmişəm.  
Millətimi azad  
görmək istəmişəm.  
Heç vaxt namərd  
körpüsündən keçməmişəm.  
Tufanlara sinə gərib,  
sözlərimə sadıq qalıb,  
yalandan and içməmişəm.  
Öz sözümü söyləmişəm,  
yada sapand atmamışam.  
Yaza-yaza yaşamışam,  
hələ sona çatmamışam.

Bu da mənim xalq yolunda  
ən ümdə bir xidmətimdi.  
Gerçəkliyə qiymət vermək  
körpəlikdən adətimdi.  
Otuz ildə qurulanlar,  
əsrlərə calananlar,  
Əbədi bir miras kimi,  
O ömürdən yadigarlar.  
Əbədi bir tarix döymü  
bu çalarlar!  
Bilməlidir həqiqəti  
xalq, insanlar!  
Qəsəbələr, həm şəhərlər,  
bütün fabrik və zavodlar.  
Onun izi bu torpağın  
hər qayası, daşında var!  
Gər yazmasam mən bunları  
ürəyimdə nisgil qalar!  
Tarixləşmiş həyatından  
yazsam əgər  
kitablardan bir dağ olar.  
O tükənməz xəzinədən,  
nə yazmamaq,  
nə yazıb qurtarmaq olar!

## AZADLIQDIR İSTƏYİMİZ

Azadlıqdır istəyimiz,  
Ulu Heydər gərəyimiz!  
Hər arzumuz diləyimiz  
Amalına bağlı onun.  
Görmək olmaz onu yorğun  
Sönməz həyat yollarında.  
Dünya nurlu gözlərində.  
Ömrünün hər varağında,  
Bir sekişli kitab yatır.  
Yazsam bitməz sətir-sətir,  
O tükənməz xəzinədir!  
Möcüzədir onun gücü,  
Millətimin qızıl tacı,  
Kimsəyə yoxdur möhtaci.  
Yenilməzlik adətidir,  
Sönməz Günəş əbədidir.  
Mən yazsam da əbədidir,  
Yazmasam da əbədidir,  
yazmaq qəlbin tələbidir.  
Azadlığın özüdür o,  
Xalqın görən gözüdür o.  
Vuran ürək, qəlb də odur,  
Xoşbəxt gələcək də odur!  
Tükənməyən ziyyasından,  
Qəlbinin saf aynasından,  
Gələcəyə bax, ey xalqım.  
Ucal, göyə qalx, ey xalqım,  
Atatürküm odur, odur!  
Onun yolu ümdə yoldur!

Doldur, eşqin camın, doldur,  
Dayanmadan ayağa dur,  
arxasında məğrur da dur.  
Tək ürəkdir milyon qəlbədə,  
Kimsən yoxdur onu təbdə,  
sarsıdammaz onu hərb də!  
Şair qəlbim yanır, yanır,  
Düşüncəm aydan boylanır.  
Kürəyimdə əl dayanır,  
Yoxsa ordan yıxılarım.  
Nizələrə taxılaram,  
Qaynar peçə soxularım.  
Mən qəfildən yox olaram,  
Oyma-oyma sökülrəm..  
Sanki işsə çəkilərəm,  
Manqal üstdə tikələnər,  
Qovurğatək ələklənər,  
Bohtanlara bələklənər,  
Var olurkən, yox olaram.  
Qoru onu, qoruma məni,  
O qoruyur çünki səni,  
O qoruyur çünki məni.  
O Sönməz Günəşin nuru,  
Nurlandırıb göyü, yeri.  
Arxasınca ötkəm yeri,  
Ayağını qoyma geri.  
Alib ziya o günəsdən,  
Ayla qonşu olmuşam mən!  
Özüm heyran qalmışam mən,  
Nur tökülür qələmimdən.  
Heyrətimdən doyammıram,  
Zamanıma qiyammıram.

İstəyirəm yazım, yazım.  
 Bitməz olub təbim, sözüm.  
 Misra-misra, düzüm-düzüm  
 Sözlər dolub söz camıma.  
 Vüsət verir ilhamıma,  
 Hər günümə, hər anima,  
 Öz arzuma, amalıma,  
 Sadiq qalib bir əsgərtək  
 Çatmaq üçün ulduzlara,  
 Qələmimə sarılmışam.  
 Səmalara səs salmışam,  
 Güvənibləca dağlara,  
 Günsəsə səmt yol almişam.  
 Arzuların yelkənində  
 Aya qədər ucalmışam.  
 Güvənib Heydər adına,  
 qoluna, həm qanadına,  
 Amalına vurulmuşam,  
 Çatmaq üçün muradıma  
 Müsəlləh əsgər olmuşam.  
 Ulu Heydər gərəyimiz,  
 Azadlıqdır istəyimiz!

## SƏYAHƏT

Çıxdım öyrənməyə  
 qəhrəmanımı,  
 Onsuz keçirmədim  
 bircə animi.  
 Gizli bir xəzinəm  
 oldu qəlbimdə,  
 Onsuz ötüşmədi  
 bircə dəmim də.  
 Yaşadım beləcə  
 öz aləmimdə.  
 Gedəndə səhbəti  
 kəsildim diqqət,  
 Bilməkçün haqqında  
 nə var həqiqət.  
 Tapdim hər addımda  
 xalqa sədaqət.  
 Doğmaya sədaqət,  
 yada sədaqət.  
 Bütün dolğunluğun  
 göstərmək üçün,  
 Düşündürdü məni  
 doğulduğu gün.  
 Acı göz yaşları  
 hər doğulançın,  
 Bəlkə fərqli olmuş  
 dahilər üçün?...  
 İlk acı göz yaşı  
 insan ömrünün,  
 İlkin başlanğıcı  
 doğum gününün –  
 «Dünyanın himni»ni  
 oxuduğu gün.

## DÜNYANIN HİMNI

Hamı doğma,  
Hamı mənə şirin idi.  
Mənim uşaq xəyallarım  
Dərya kimi dərin idi.  
Mən bu əngin xəyallarda  
olar ikən, hələ sübhədən.  
Yaman çəkdi,  
bir səs məni,  
O səs deyil, nəğmə idi,  
elə sandım.  
O nəğməni dinləməyə  
Bürümüşdü həvəs məni,  
Elə dondurum, yerimdəcə  
mən dayandım,  
Qeybdən gələn tanış səsdən –  
mən oyandım  
Sanki qəflət yuxusundan.  
Göz yaşları tökür nənəm,  
Mən sandım ki, qorxusundan  
ya nədənsə,  
ağlayırıdı nənəm, niyə?  
O qaldırıb əllərində  
məni göyə,  
Dedi: -Oğlum, gözün aydın!  
Bir arxa da qazandın sən,  
oldu daha bir qardaşın.  
Mən nənəmin göz yaşların  
Silib, onu qucaqladım,  
dönə-dönə dedim: «Sağ ol».

Demək, bu səs yeni olan  
Qardaşımın səsi imiş.  
Sadə uşaq səsi deyil,  
Şirin həyat nəğməsiymiş,  
bu “Dünyanın himni” imiş  
O dərk edən, bu dərk edən,  
Mən özümü dərk elədim.  
Hər şey mənə xoş göründü,  
Tək ölümü dərd elədim.  
İtməz oldu düşüncəmdən,  
Qulağında qaldı o səs.  
Hərdən-bir tək qalanda mən,  
mənə həyan oldu o səs.  
Aylar, illər ötüb, keçib  
böyüyübüdü qardaşım da,  
Ancaq onun ilk nəğməsi,  
körpə səsi yaddaşımda.  
Həyatımın hər bir ani  
nöqtəsiylə yaddaşımda.  
Doğum evi qarşısında  
dayanaraq,  
Yenə əngin xəyallara  
mən dalaraq,  
Yaşantılı sətirləri  
ürəyimdə varaq-varaq.  
İlkin övlad sevincini  
duymaq üçün,  
Öz körpəmin oxuduğu  
nəğməylə uyumaq üçün.  
Ata adlı bir zirvəyə  
çatmaq üçün,

Dayanmışam bu günümüzə,  
Sabahımın gəlisiyi  
duymaq üçün.  
Gözləyənlər məndən başqa  
vardır yenə neçələri.  
Eləsi var keçir burda  
gündüzləri, gecələri.  
Dikilibdi bir nöqtəyə  
nəzərləri,  
Təmsil edən  
ayrı-ayrı millətləri –  
Azəri, rus,  
almanı, ingilisi,  
Öz istəyi, arzusunu  
gözləyənlər hər birisi,  
Yadimdadir, gözlədiyim  
on saatın ərəfəsi,  
Eşitdiyim ayrı-ayrı  
saatlarda beş körpənin  
bağırtısı.  
Dinlədiyim beş körpənin  
yeni, şən həyat nəğməsi.  
Cavan ikən körpəliyi  
yaşadım mən,  
İlkin kiçik qardaşımın  
oxuduğu o nəğmədən  
Çox feyziyab oldu könlüm,  
Sanki təzələndi ömrüm.  
İnsanlığın özünü  
mən duyдум, gördüm,  
Cavan ömrən bağçasından  
bir gül dərdim.

Sevincimin ölçüsü  
yox olsa belə,  
mən dərdləndim.  
Beş körpənin bağırtısı  
eyni idi.  
Nə olsun ki, körpələrin  
milliyəti fərqli idi.  
Biləndə ki, körpələrdən  
biri zatən zənci idi,  
Körpə səsi sanki  
«Dünya himni» idi.  
Ağlamaq yox, ən müqəddəs  
nəğmə idi.  
Qaynar qəlbim o nəğməyə  
«Dünyamızın himni» - dedi.  
Bəstəkarı  
Yaradanın özü idi.  
Bu səsə səs – bütün dünya,  
sülh deməli!  
Haqsız yerə millətləri  
seçməməli,  
İnsanlığın körpüsündən  
aci yükə keçməməli!  
Bilmək lazımlı, bu dünyadan  
hami köçüb kəcavəli.  
Bu dünyadan gedib, qalıb  
hər arzusu, hər əməli.  
Fərqi nədir sürsün ömür,  
əmmaməsiz, əmmaməli.

## ŞAH QƏHRƏMANIM HEYDƏRİN YAŞIDLARI İLƏ SÖHBƏT

Bir məclisə düşdüm bir gün,  
söhbət saldım maraq üçün.  
Orda vardı tanışları,  
orda vardı yaşıdları.  
Uşaqlıqdan tanışları,  
gəncliyinin yoldaşları.  
Sanki himə bənd imişlər,  
qalənlardan, keçənlərdən  
danışdır.  
Gənclikləri yada düşdü,  
alışdır.  
Yada düşdü Bazar çayı,  
Bədir qala,..  
Yada düşdü Babək qala,  
Qəzi bağı,..  
Yada düşdü Zəngəzurun  
yay-yaylağı.  
Yada düşdü Urud kəndi,  
Zor-zor bulaq,..  
Doldu sağlam düşüncələr,  
qəlbimlə bir, qalaq-qalaq...  
Tək Gülara ağbirçeyin  
söylədiyi söz-söhbətlər,  
Qəlb evimdə sətir-sətir  
xəzinələr.  
Bu söhbətə qoşuldular  
müəllimlər ixtiyarsız,

Danışdır gördüklərin,  
bildiklərin qeylü-qalsız.  
Unudulmaz Abdulla tək,  
Məmmədxan tək müəllimlər.  
Olubdular doğma, əziz,  
qəlbim boyu düşüncələr.  
Xudu müəllim  
söylədiyi kəlamlar da,  
Yaradıbı xəzinələr  
xəyalında.  
Olmasa da indi onlar  
bu dünyada,  
Özləri də yaşayırlar  
xəyalında.  
Canlı şahid –  
Sahib müəllim,  
Yadımdadır onla olan  
söhbətlərim.  
Silinməz iz buraxıbdı  
yaddaşında,  
Düşüncələr, yaştılar  
yaradıbdı yaddaşında.  
İzi qalıb Zəngəzurun  
torpağında, hər daşında.  
Körpə arzular böyüüb  
yaşdaşların yaddaşında.  
Bu gündəki olaylardan  
danışarmış qəhrəmanım.  
Körpəlikdən belə,  
xalqın taleyinə  
alışarmış qəhrəmanım.  
İzlər qoyub körpəlikdən  
yaşdaşların yaddaşında,

İzlər qoyub cavanların,  
yaşlıların yaddaşında.  
Tapıb yerin  
körpəlikdən ürəklərdə,  
Yaşayıbdı arzularda,  
diləklərdə.  
O zamandan o seçilib doğma,  
yadlar arasında,  
Öndər olub özü kimi  
igidlərin sırasında.  
Öz xalqının taleyinə  
acıyıbdı körpəlikdən,  
Bu gündəki olaylardan  
xəbər verib o, gənc ikən.  
Taniyanlar deyərdilər,  
arzulardan danışanda,  
Yeniyetmə dostlar ilə  
bir araya yiğışanda  
O deyərmış:  
«Mən rəhbər olaram  
Azərbaycana,  
Onda qibtə ilə  
baxarsız mana.  
Azərbaycan  
azad ölkə olacaq,  
Onun rəhbəri mən –  
Heydər olacaq!  
Həsrət qalacaqsız  
görüşlərimə,  
Heyran qalacaqsız  
hər işlərimə!

Dünya düzələcək  
öz əllərimlə,  
Dünyaya səs salan  
əməllərimlə!  
Mənim kimliyimi  
siz görəcəksiz,  
Onda bu anları  
yad edəcəksiz!  
Bir gün bu yerlərdə  
olsanız mənsiz,  
Məni bugünkü tək  
yad edərsiniz!  
İndidən qədrimi  
bilin, qoruyun,  
Çalışın indidən  
siz məni duyun!  
Böyük əzablardan  
keçsəm də belə,  
Sadiq qalacağam  
dediklərimə!  
Azad olmalıdır  
bütün torpaqlar,  
Dönər sahibinə  
bu düzlər, dağlar!  
Qalayarıq bir gün  
burda tonqallar!  
Sönməz Günəş – bu Heydəri  
Görəcəksiz,  
qabaqlayan əsrləri!  
Azadlıqda görməliyik,  
biz gələcək nəsilləri!

İndi necə qıñayırıq  
    biz əvvəlki nəsilləri,  
O qınaqda qoyammarıq  
    biz geləcək nəsilləri.  
Tariximiz keçib gəlib  
    erələri, əşrləri,  
Öz kökünə dönəməlidir  
    kimlərin var nəsilləri.  
Əsrləri qabaqlayıb  
    getməliyik,  
Əsir qalmış torpaqları  
    tamam azad etməliyik!  
Gələcəyə azadlıqla  
    getməliyik!  
Bir arzum var –  
    azad olsun Azərbaycan!  
Bir qarış da qoymaq olmaz  
    yad əlində bu torpaqdan!  
İtirilmiş torpaqlar tam  
    dönəməlidir zaman-zaman,  
Azad ruhlu insanlara  
    biz azadlıq verməliyik!  
Əsir qalmış ruhları da  
    tamam azad etməliyik!  
Qarşımızda bircə yol var,  
    Biz bunları  
        nə zamansa etməliyik.  
Xalq öündə tək amal var,  
    Azadlığa,  
        azadlıqla getməliyik!  
Biz məhv olub bir xalq kimi  
    bu tarixdən itəmmərik!

Budur bizim haqq yolumuz,  
    Biz bu yolla getməliyik!  
Neçə varıq,  
    biz zəfərlər etməliyik!  
Ulu xalqın  
    taleyini güdməliyik!»  
Yaşdaşları deyərdilər:  
    Savadlımız o olubdu!  
Uşaqlıqdan günəş olub,  
    od olubdu!  
Körpəlikdən o belə də  
    doğulubdu!  
Gəncliyindən qəlbə yanar  
    od olubdu!  
O hamiya doğma olub,  
    kimsə deməz yad olubdu!  
Uşaqlıqdan, gəncliyindən,  
    öz xalqının  
        əzabıyla qovrulubdu.  
Tale olub, o bu xalqın  
    taleyiylə yoğrulubdu.  
O bu yolda çay tək axıb,  
    sel tək coşub, durulubdu!  
Belə qandım  
    ona bağlı olanlardan,  
        eşitdiyim söz-söhbətdən,  
            ona tanış insanlardan.  
Yazdıqlarım həqiqətdir –  
    təmənnasız insanların  
        söhbətləri.  
Silinməzdir ürəyimdən  
    Apardiğim söhbətlərin  
        hikmətləri.

Saya gəlməz, qəhrəmanım  
Sönməz Heydər  
həyatının örnəkləri.

O hər zaman,  
həyatının hər anıyla  
örnək olub!

Doğulandan düha olub,  
ətrafinə gərək olub!

O hamıdan güclü olub,  
büükülməyən bilək olub!

Yaşıdları dənişardı:  
Hərdən düşəndə bəhsimiz,

Uşaqlarla yiğışsaq da  
biz besimiz,

Ha bəhs etsək, yetməzdə ona  
güc, qüvvəmiz.

Bazar çayda çımib hərdən,  
oturardıq daşın üstdə,

Urud kəndin cavanları  
dəstə-dəstə.

Hərə olar bir arzuda,  
bir həvəsdə.

Ancaq onun bir arzusu  
vardı hər an,  
«Xoşbəxt ollam, gər sayəmdə  
xoşbəxt olsa Azərbaycan!»

Hər bir zaman o bir candı,  
Azərbaycan özü bir can!

Doğma, Azad Azərbaycan,  
qəlbindəydi onun hər an!

Hər yay fəslı o, Uruda  
qonaq gələr Naxçıvandan,  
Bütün Urud doğması tək,  
ayrilardı gedən zaman.

Bədir qala, Babək qala  
olmuş əziz ziyarətgah,

Dəfələrlə seyr edərək  
çəkəmiş ah!

Düşüncələr aləmində  
yaşamış o,  
axşam, sabah.

Bu yerlərin tarixini  
onun qədər bilən yoxmuş!

Bu yerlərin hər torpağı,  
daşında o, ciğir qoymuş!

Şirin səhbət, sözlərindən,  
sanmaq olmaz kimsə doymuş.

Bütün Urud əqli üçün  
ən sevimli övlad olmuş!

Ona görə çox insanlar,  
yeni olan övladının  
adını da Heydər qoymuş!

Ağbirçək Gülara xala  
kövrələrdi danişdılqa  
Heydər haqda!

Bir yerdə çox keçib-gedib  
gündərimiz uşaqlıqda.

Yada düşcək o zamanlar,  
mən qalıram elə bil ki,  
dustaqlıqda.

Saatlarla danişsam da,  
söz-səhbətim bitməz, əsla,  
Heydər haqda!

Yaşıdların arasında  
o uşaq yox,  
sanardım ki, böyük idi!  
Söz-söhbəti, hərəkəti  
bizim üçün örnək idi!  
Çətin olub görünüşünə  
getmək indi.  
O danışar, danışdıqca  
gözləri də yaşarardı,  
Deyib: «Bala, gözlərimdən  
axan sevinc yaşlarıdı,  
Bu gününü Heydər özü  
cavanlıqda,  
gəncliyində danışardı!  
Onda Tanrı vergisi var,  
o, vergili bir insandi!  
Dediyindən dənən deyil,  
bir qüdrətli qəhrəmandı!  
Urud eli hamı  
ona doğmalardı!  
İnsanların ürəyində  
onun hər an yeri vardı!  
Heydər özü hər ailəyçün  
sanki doğma bir övladdı.  
Yadımdadır, bacım Səmayəni  
anamın danlaşdırı.  
Səmayənin o danlaqdan  
höñkür-höñkür ağladı.  
Anam onu bir qab qaymaq  
yemək üstdə danlamışdı.  
Çünkü anam o qaymağı  
Heydər üçün saxlamışdı!

O zamandan Heydər mənim  
Ürəyimdə qardaş kimi  
doğmalaşdı!  
Tək bizdə yox, hər ailədə  
doğma kimi payıvardı!  
Bu gün Heydər,  
bütün Urud əhli üçün  
bir vüqardı».  
Səmayənin özündən də  
eşitmışəm mən bunları,  
Söyləməkdə həvəsliydi  
o, keçmişdə olanları.  
O gülərək:  
«Hər ailədə  
vardı böyük yeri onun!  
Hər bir kəsə doğma idi  
arzusu, məsləki onun!  
Kimsə əsirgəməzdidi  
ondan əsla son tikəsin.  
Ürəyində yer tutmuşdu  
uşaqlıqdan o, hər kəsin!  
Düz söyləyib bacım sənə,  
Mən höñkürüb ağlamışam.  
Heydər payın yediymən,  
mən biganə qalmamışam.  
Təknələri düzüb yenə,  
anam təzə qaymaq yiğdi.  
Tapşırıdı ki, əl vurmayıñ,  
bəlkə Heydər gəlib çıxdı».  
O olsa da  
Nərgiz xalanın qonağı,

O ev olmuş,  
ancaq onun olacağı!  
O qayıdır evə ancaq  
yatmaq üçün axşamçağı.  
Hamı üçün doğma idi,  
O hər evə qonaq idi!  
Nə qədər ki, o, kənddəydi,  
hər gün bir kef-damaq idi!  
O dağlardan,  
sərin-sərin bulaqlardan  
Həzz alaraq dolaşarmış,  
dəstə qurub cavanlardan.  
gəzə-gəzə o, dağları,  
danişarmış olanlardan.  
İlan qaya, Sarı güney,  
Çiçəkli dağ, Təzür özü,  
Xeyallarda qalan yerlər  
görənlərin söhbət, sözü.  
Qurtarmayırla danişdiqca  
əsir qoyub ömrümüzü.  
Bu səmimi insanların  
səmimiyyət dolu sözü,  
Sonsuz xəyal aləmimə  
dayaq oldu sözün düzü.

**«10 MAY»  
AZƏRBAYCAN GÜNƏŞİNİN  
DOĞUM GÜNÜ –  
MÜQƏDDƏS GÜNDÜR**

2000-nin 10 Mayında  
dost-yoldaşla  
təntənəli məclis qurduq.  
Yığılışdı əhli-Samux,  
şən, mehriban,  
qəlbləri şux.  
Şeir deyən, söz danışan,  
sevincindən coşub-daşan.  
Qəhrəmanım  
ulu Heydər həyatından,  
yaratdığı, qurdugundan.  
Bir ailədə doğulsa da,  
Xalqın oğlu olduğundan.  
Danişdiqca yaşılı, cavan,  
Ürəyim doldu qürurdan.  
Təntənəli tədbir həm də  
Mənim üçün bir imtahan.  
Doqquz maydan  
10 mayacan  
Keçən zaman mənim üçün  
keçdi ağır.  
Düşüncəmdə yorulmadan,  
keçdim o dəm neçə gədik,  
neçə ciğir.

Çox qəribə hissələr  
məni bürümüşdü,  
Şair qəlbim məsuliyyət  
hissi ilə tam dolmuşdu.  
Çox çıksam da həyatimdə  
imtahandan,  
Gəlməmişdi çətin mənə,  
bu növbəti imtahancan.  
Yuxum çəkilmişdi ərşə,  
düşüncəmdən alıb nəşə.  
Şair könlüm gəldi cuşa,  
bədahətən o Günəşə:

«On may» müqəddəsdir  
Adınız qədər,  
Heydər Xalq deməkdir,  
Xalq isə Heydər!  
Bu sözün çox böyük  
hikməti vardır,  
Onu bilməyenin  
dünyası dardır!

Müraciət etdim  
xəyalən sankı,  
Bu münasibət ilə  
çalındı cəngi.  
Cəngi havasında  
qızışdı meydan,  
Ürəkdən şənləndi  
hər əl qaldıran.

Tədbirə gəlmişdi  
«Yüksəliş»çilər,<sup>1</sup>  
Seçilmiş ağsaqqal,  
bir də işçilər.  
Dost deyən şəxslərdən  
çıxmadı xəbər,  
Arabir təbrikçün  
alındı zənglər.  
«Qardaş, biz də burda  
tədbirlərdəyik,  
Xəyalımız orda,  
hər an sənləyik».  
Mən də öz növbəmdə  
təbrik eylədim,  
Arayan dostlara  
«sağ ol» söylədim.  
Məktəbin təməlin  
qoyduq şənliklə,  
Bir nitq də söylədim  
mən bu şənlikdə.  
Çıxışdan dost-qardaş  
hədsiz məmənndu,  
Açılış günü də  
elan olundu.

10 May 2001  
qeydə alındı,  
Mərasim təmamən  
lentə alındı.

<sup>1</sup> «Yüksəliş» – Azərbaycanda 1993-cü ildə təsis olunmuş  
Rabitəçilər Cəmiyyəti

Qərar qəbul etdik  
 açılış günü,  
 Birgə izləyirik  
 biz bu yazını.  
 Bitirib məclisi  
 dağıldıq evə,  
 Sonra dost-yoldaşla  
 tapıb girəvə,  
 Birlikdə izlədik  
 videolenti,  
 Dedi: - izləyirik  
 ikinci dəfə,  
 Açılış zamanı  
 kəsəndə lenti.  
 Sonra saxlayarıq  
 məktəbdə onu,  
 Bugünkü tarixin  
 yaddaşı kimi.  
 Sən demə deyilmiş  
 bu işin sonu.  
 Yaxşı seçməməmişdim  
 dostu, yoldaşı,  
 Dostlar qurublarmış  
 mənə oyunu.  
 Səhəri çağırıldı  
 məni minbaşı,  
 Başladı mənimlə  
 qovğa, savaşı.  
 Hədə-qorxusuna  
 qoymadan məhəl,  
 Bircə kəlmə dedim,  
 qaldı məəttəl.

Məktəbin təmirin  
 başlasam da mən,  
 Qatdılар aranı  
 bir ay keçmədən.  
 Ciddi təzyiqlərə  
 qalsam da məruz,  
 Kimsə edəmmədi  
 qəlbimə nüfuz.  
 Otuz mayda işdən  
 azad olundum,  
 Düz altı ay mən  
 istintaq olundum.  
 Ağlaşımaz oyunlardan,  
 özü açıq,  
 adı bağlı düyünlərdən  
 İbarət olan istintaq  
 çatdı başa haqsız, nahaq.  
 Seçilmədi haqlı, nahaq,  
 sənədləri itmiş kimi,  
 pullar hamısı batmış kimi.  
 Adamları qoyub üzə,  
 ad da qoyub «əyri» – düzə.  
 Çıxarılan qərar nahaq,  
 Söylədilər ağa qara, qaraya ağ,  
 təpəni də eləyib «dağ».  
 Min bir oyundan çıxdılar,  
 adıma qara yaxdılar.  
 Minbaşı dost,  
 prokuror dost,  
 müstəntiq dost,  
 Yiğisdilar, qurdular qəsd,  
 işlər getdi məhkəməyə,

Kimsə çatmadı köməyə.  
 Qəhrəmanı istəyənlər,  
 Hamı – mənə dost deyənlər,  
 Məclis qurub tost deyənlər,  
 amalı birik, deyənlər.  
 Adları əsərdən uzaq,  
 Simaları üzdən iraq,  
 bu «gərəkli» gərəksizlər,  
 Bu simasız şərəfsizlər  
 keçənləri unutdular.  
 Dost idilər, dərd oldular,  
 ilqarları bəd oldular.  
 Yolumda bir sədd oldular,  
 bəla oldu, dərd oldular.  
 Nə usanıb yoruldular,  
 Mənə tələ, tor qurdular.  
 Axır ki, nail oldular,  
 arxadan zərbə vurdular.  
 Adlarını yazamram  
 bu əsərə,  
 Çünkü əsər  
 həsr olunub Heydərə!  
 Günahların söyləsəm də  
 bu əsərdə,  
 Yer vermərəm adlarına,  
 üzlərinə.  
 Bəd rəngləri  
 çıxacaqdı üzlərinə,  
 Əllərini döyəcəklər  
 dizlərinə,  
 Öz oxları sancılacaq  
 gözlərinə.

Bu dünyani olduğu tək  
 görmək gərək.  
 Olanları olduğu tək  
 bilmək gərək.  
 Ölməz tarix, Qoca türkə  
 gerçək gərək.  
 Üzdə mələk, içdə kələk  
 deyil gərək.  
 Kişilikdir əzablara  
 sinə gərmək.  
 Naxələflər sıxılışınlar  
 tinə gərək.  
 Əməlləri düz olana  
 Heydər gərək.  
 Əqidəsi düz olana  
 Heydər gərək.  
 Bu ölkəni qatanları  
 ifşa gərək.  
 Ağa qara yaxanları  
 ifşa gərək.

## MƏNİM DÜNYAM

Qapalı bir dünyam  
olub əzəldən,  
Orda dolaşmışıq  
düşüncəm və mən.  
Hələ körpəlikdən  
belə yaşadım,  
Düşüncəmlə  
deyə-gülə, yaşadım.  
Mənim Telli nənəm,  
Şahxanım nənəm –  
Qapalı dünyamın  
ilk sakinləri.  
Məni dünya sayan  
Qızxanım anam,  
Böyüdürlər məni  
haqlı, hünərli.  
Mənə «dünya» deyib,  
«varlıq» dedilər,  
Biz də dünyada  
varıq- dedilər.  
Kənardan ərköyün  
dedilər mənə,  
Güldüm öz dünyamda  
onu deyənə.  
Ərköyün deyildim,  
mən sevilirdim.  
Çünki böyük-kicik  
yeri bilirdim.

Ana, nənələrin  
seçdiyi kimi,  
Həm də qardaşların  
kiçiyi kimi.  
Nənələrin qayğısıyla  
böyüdüm,  
Nağılıyla, laylaşıyla  
böyüdüm.  
Nənələrim təkcə  
nənə deyildi,  
Həm də babaların  
əvəziydilər.  
Repressiya  
aparmışdı onları,  
Dönməz olmuşdular  
geriyə Sarı.  
Mənim Dursun babam,  
İsa babamın,  
Dəyanətin anladardı  
nənələr.  
Onlar ilə keçən  
hər bir zamanın  
Həsratiylə yaşayardı  
nənələr.  
Mən demirəm,  
Babalarım təkdilər,  
Çox nənələr  
gözü yaşlı qalmışdı.  
Gedənlər getmişdi,  
adı qalmışdı.  
Mehriban nənələr,  
cavan nənələr,

Olmazın dərdlərə  
yanan nənələr.  
Nələr danışmayıb  
nəvələrinə,  
Olublar ucadan-uca  
nənələr.  
Bütün səhbətləri  
hopub sinəmə,  
Düşüncəmdə dönüb  
taca nənələr.  
Mənə söylərdilər:  
«Ər oğlu, ərsən,  
Koroğlu nəslindən  
sən də bir nərsən».  
Elə nərə döndüm,  
Koroğlulaşdım,  
Hələ körpəlikdən  
mən aşib daşdım.  
Çox uzundu  
nağılları nənələrin.  
Yaddaşimdən çıxarmaram  
dediklərin.  
Əvvəl mənə danışardı  
nənələr,  
Sonra məndən soruşardı  
nənələr.  
İstəsəm də yola verim  
birtəhər,  
Sətir-sətir soruşardı  
nənələr.

Nələr söyləmədi  
mənə nənələr,  
Gəlir xəyalıma yenə  
nənələr.  
Bütün keçmişləri  
xəyallarımızda.  
Birdən gerçəkləşə  
xəyallarım da,  
Dönə bu günümə,  
dönə nənələr,  
Danışa keçmişdən  
yenə nənələr...

## NƏNƏLƏRİN NAĞILLARINDAN KEÇƏN YOLLAR

Yadımdadır öz keçmişim,  
mən balaca uşaq idim,  
Yaman dəcəl,  
şıltaq idim.  
Doğmalardan eşitmışdım –  
Qorxmaz idim,  
qoçaq idim.  
Anam həzin layla deyər,  
Nənələrim əzizləyər,  
hər hoqqama dözərdilər.  
Demirəm ki,  
hoqqabazdım,  
Amma yaman  
nağılbazdım,  
Dinləməklə  
heç doymazdım.  
Bir nağılı danışalar  
iki kərə,  
İnciyerdim,  
ağız bütüb nənələrə.  
Sonra yenə  
razılaşar, barışardım,  
Onlar məni söylədiyi  
nağılları  
mən onlara danışardım.  
Sanardım itib huşları,  
mən onları aldadardım.  
Bir gün anam boynum qucub,  
dedi: -Bala,

Biz də sən tək böyümüşük,  
Qulaq asıb söylədiyin  
nağıllara.  
Razilaşdım, deyib: -düzdü,  
ancaq şərtlə,  
Heç zaman, o bu haqda  
söyləməsin nənələrə.  
Boynum qucub yenə anam,  
Söylədi ki,  
mənim balam,  
elə bilmə nənələri  
Böyüdüblər nağıllarda  
Sənin kimi  
neçə-neçə nəvələri.  
Söylədiyin nağıllarda,  
ağarılıdı birçəkləri.  
Sən demə ki,  
onlar məni aldadaraq,  
Qulaq asıb təkrar-təkrar  
danışdığını nağıllara,  
Oradakı örnəkləri, iibrətləri  
öyrətməkmiş məqsədləri.  
Mən qəribə uşaq idim,  
sonra yeni rola girib.  
Öz-özümdən  
yeni nağıl uydurardım,  
Danışardım nənələrə,  
uydurduğum nağılları.  
Ancaq heç vaxt nənələrim  
yorulmaz, nə doymazdır.  
Nə də məni gözlərindən  
bir an kənar qoymazdır.

Beləliklə, nağıllarda  
     qalan günlər  
 Toplanaraq mən böyüdüm  
     birər-birər,  
     Ayrı düşdüb nənələrdən,  
     Qədəm qoydum məktəbə mən.  
     Şirin-şirin nağıllardan,  
         ayrı düşdüm.  
     Görünməmiş, misli itməz  
         qaygilardan ayrı düşdüm.  
     Səhər, axşam  
     Ayrılanda, görüşəndə  
         öpüşərdim nənələrlə.  
     İllər həsrətlisi kimi  
     qucaqlaşış, ayrılardım,  
         görüşərdim nənələrlə.  
     Nənələrin təsbehində  
     Muncuqları saya-saya,  
         məktəbəcən saymağı da  
         öyrənmişdim nənələrdən.  
     Məktəbəcən yazmağı da  
         öyrənmişdim anamdan mən.  
     Ata, ana, nənə, baba  
     Sözlərini yazmağı da,  
         öyrənmişdim məktəbəcən.  
     Müəllimim şirin tərif  
         söylədikcə mənə hərdən  
     Ürəyimdə: - Sağ ol, sağ ol!  
     Mənim nənəm, mənim anam!  
         yorulmazdım  
         təkrar-təkrar söyləməkdən.

Fərəhlənər, sevinərdi  
     nənələrim, mənim anam.  
     Mənə tərif söylədikcə  
         səhər, axşam,  
     Müəllimim, mənim atam,  
         beləliklə, məktəbə də  
         tələsərdim,  
     Məktəbdən də tələsərdim.  
     Hər an məni tələsədirər,  
         oxu, oxu, yaxşı oxu,  
         söylərdilər,  
     Qayğımu da çəkərdilər.  
     İlin sonu bitər-bitməz,  
         mən tətilə gedər-getməz,  
     Görülərdi hazırlıqlar,  
         görüləsi nə işlər var.  
     Fasiləsiz qoymazdılار  
         bir günümü,  
     Hamisina borclu  
         sayıram özümü.  
     Çağırıldılar bir gün məni,  
         tez yüyürüb dedim: -Bəli!  
     Əllərdəki qalın kitab,  
         qarşıma atıldı – «tarap»,  
         söylədilər adını tap.  
     Mən oxuyub gördüm kitab  
         «Koroğlu» dastanı idi.  
     Nənəm mənə bunu dedi:  
         -Oğlum, ayır zamanını,  
     Bu Koroğlu dastanını,  
         axıracan oxu mənə,  
     Mən də «sağ ol» deyim sənə.



Mən oxudum aram-aram,  
qulaq asdı nənəm, anam.  
Koroğlunun zəfərləri  
sevindirdi nənələri.  
Səhər sübhən axşamacan,  
fasiləylə Koroğludan  
Oxuyardım nənəm üçün,  
Axır sonu yetdi bir gün.  
Çəkib məni sinəsinə  
Nənəm belə dedi mənə,  
Bilirsənmi axı niyə,  
Koroğlunu belə səylə,  
oxutdurdum axıracan?  
Nə olsun ki, balacasan,  
Elə sən də Koroğlusən.  
Düşüncəndə Koroğlutək  
qalacaqsan.  
Böyüyəcək Koroğlutək,  
Koroğlu da olacaqsan.  
Nənəm mənə belə decək,  
düşündüm mən öz-özümdə,  
Nənəm ucaldı gözümdə.  
Elə bildim dağdı nənəm,  
elə dağ da qaldı nənəm.  
O yaşayır ürəyimdə  
mənim üçün sağdı nənəm.  
Hər arzumda, diləyimdə  
vardır izi.  
Həyatdakı tərbiyimdə  
Tükənməzdir xəzinəsi.  
Neçə-neçə müharibə  
ölüm, itim görüb gəlmış.

Nəsil-nəsil ərlərini,  
İgid-igid nərlərini,  
Qurban vermiş, nəsillərin  
ağrısını, acısını.  
Göz yanında yaşayaraq  
saçlarına hörüb gəlmış.  
Örnək dolu, iibrət dolu  
hər kəlməsi,  
Canlı tarix nümunəsi.  
Sanardım ki, ürəyinə  
odla, közlə yazılmışdı  
İtkin düşmüş  
ömürlərin tarixçəsi.  
Yaşlı ikən cavan idi,  
sinəsi ox, kaman idi,  
çox qəribə insan idi,  
Tükənməz bir dünyam idi  
mənim nənəm.  
Sanki bütün tariximiz  
Kök salmışdı sinəsində.  
Əsrlərdən bəri gələn  
Qaçqın, köckün dünyasıyla,  
eldən-elə köç eyləyən  
karvanların sırasıyla,  
Ürəklərə qan gətirən,  
Qara saçlı anaların  
saçlarına dən gətirən,  
Əsarətlər, repressiya,  
haqsızlıqlar, üzüntülər,  
Göz yaşları, siziltilar,  
Zaman-zaman axıdan  
haqsız qanlar,

Əsirlikdə qalan canlar,  
özü ölüb adı qalmış.  
Tarixlərə yaddaş olmuş,  
dünyamıza əşrəf olan,  
Qəhrəmanlar, mərd insanlar,  
Qoca, uşaq, qız-gəlinlər,  
Cavan-cavan günahsızlar  
O günüməndən, bu günümə  
Dönüb qəlbədə dağ-düyüñə.  
Qanı haqsız tökülsə də,  
Yurd yerləri  
ancaq qalib xəyallarda.  
Kərpic-kərpic sökülsə də,  
Diri-dirı quyulara  
tökülsə də,  
Üzərləri daş-torpaqla  
örtülsə də,  
Bütün başı papaqlılar  
ölübə də,  
Sağ qalanlar sadıq qalib  
türklüyüñə.  
Açı tarix yük olubdu  
nənələrin kürəyinə,  
Yara olub, dərd olubdu  
nənələrin ürəyinə.  
Şirin nənə nağılları  
şirin ikən acılaşdı,  
Nəcib, kövrək ürəklərdə  
çox acılar qalaqlaşdı.  
Nənələrdən ixtiyarsız  
nağılları acılaşdı,

Qarışış körpə dünyamız  
Nağıllarla qucaqlaşdı.  
Quduz erməni «paşası» –  
Türk qanı içmək peşəsi.  
Quduz ittək yırtıcılar,  
Öti zəhərdən acılar,  
Türk oğlunun kürəyinə  
isti, qaynar,  
Samovarlar bağlayanlar,  
Töküb neçə haqsız qanlar.  
Qocaları, uşaqları,  
körpələri  
Kəklik kimi ovlayanlar,  
Qana batmış nizələri  
Beşikdəki bələklərdə  
oynayanlar,  
Türk-müsəlman millətini  
evlərlə bir odlayanlar,  
Andranik «paşa» kimi  
qudurğanlar,  
Millətimiz, xalqımızı,  
Elimizi, obamızı  
Şəhər-şəhər talayanlar,  
ya kənd-kənd  
viran qoyanlar,  
Nənələrin yaddaşında  
çanlı tarix.  
Tarixin qan yaddaşında  
çanlı tarix.  
Gəlib çatıb  
bu gün bizə,  
Əsrlərdən əsimizə,  
Nəsillərdən nəslimizə,

Dövrlərdən dövrümüza  
gəlib çatıb.  
Qəm çoxalıb,  
dərdlər artıb,  
Zaman-zaman torpağımız  
parçalanıb,  
Parça-parça bəlük-bəlük,  
bölgə-bölgə  
Bağışlanıb, ya satılıb  
erməniyə.  
Bu quduz erməni köpək,  
susayıbdı torpağına  
bu millətin,  
qanımıza susayantək.  
  
Neçə-neçə aranına,  
həm dağına,  
Sahib olub öz aranı,  
öz dağıtək.  
Çayımıza, gölümüzə  
sahib olub.  
Göycə gölü, Ərpagölü,  
Arpaçayı əsir qalıb.  
Arpaçayı ha axsa da,  
əsirlikdən çıxa bilmir.  
Əsir qalıb Ələyəz dağ,  
Gəlin qaya –  
adam dönüb baxa bilmir.  
Qədim İrəvan xanlığı,  
Həm aranı, həm yaylağı,  
Çətin dərə, Gülü düzü,  
Həsrət qoyub ömrümüzü.

Güngörməzin sərin suyu,  
Xeyalında düşün, uyu.  
Dilicandan Göyçayəcən,  
Körpələrdən qocayacaq  
İnsanların yaddaşında  
donub qalıb,  
Ancaq özü erməniyə əsir olub.  
Ulu Babək qalası tək  
abidəmiz,  
Bazar çayı, Urud kimi,  
Cömərd kimi kəndlərimiz,  
Bütövlükdə Zəngəzur tək  
mahalımız  
Qafan, Zəngibasarımız,  
Zor-zor bulaq,  
Qəzi bağımız,  
Əsir qalıb  
ata-baba torpağımız.  
Mahal-mahal, əba-oda,  
Oğuz yurdunu Ağbabəda,  
Ayrı düşüb ürək candan,  
Ayrı düşüb, ruh bədəndən.  
Biri orda əsir qalıb,  
Biri burda yesir qalıb.  
Özü boyda ağrı olub, acı olub,  
Milyonların ürəyində  
qübar olub.  
Babalardan keçib gələn bir  
tarixi qüsür olub.  
Əsir qalmış o yerlər də,  
azğın, quduz ermənilər

Arat yeri, əkinlərdə,  
İnsanlara zülm ediblər.  
Kişiləri öküz kimi  
Xışa, cütə qoşubdular.  
Yer şumladıb əkibdilər,  
Bir müftəxor donuz kimi  
Bu millətin  
darısına giribdilər.  
Başsız qalmış qız-gəlinlər  
Özlüyündə bu zilləti  
çəkibdilər.  
Qoşularaq xışa, cütə,  
dözə-dözə bu zillətə  
Şumlayıblar, əkibdilər,  
səpibdilər, biçibdilər.  
Bir qarnı ac, bir qarnı tox,  
başsız qalmış çolma-çocuq.  
Ac-yalavac, əyin-baş lüt,  
Təndirlərdə bişirib küt.  
Birtəhərlə körpələri  
ovundurub.  
Təzək kəsib, qalaq qurub,  
Zülmətdə oturub-durub,  
Övlad, uşaq saxlayıblar.  
Nəsil-nəsil onlar artıb,  
çoxalıblar.  
Elə bilmə bu tarixi  
qüsurlardan qurtulublar,  
Ya da ki, azad olublar.  
Yaşasa da sanki azad,  
ya firəvan,  
Ancaq azad olmamışlar bu  
tarixi bələlərdən,

Bu dərdlərdən doğan yeni  
ağrilardan, acılardan,  
Müsibətlər yaşayıblar  
zaman-zaman.  
Məhrum olub gör nə müddət  
azadlıqdan.  
Bu yüksək bir həqiqətdir,  
göstəribdir bunu zaman.  
Ailənin dəyanəti asılıdır  
atalardan.  
Miras qalib atalardan,  
babalardan:  
“Ağsaqqalsız olan yerdə  
oturmaqdan,  
Daha yaxşıdır, allahsız  
olan yerdə oturasan”.  
Bu millətin komandanı  
ingilislər, ruslar olub,  
Bizimkilərsə onlara  
əsgər olub,  
Ona görə sinələri gülələrə  
sipər olub.  
Bu millətin komandanı  
Özü yaddan gözləyibdi  
komandanı.  
Ona görə bələlərlə izləyibdi  
xalq zamanı.  
Yazıq nənəm gözlərinin  
yaşlarını gizlədərək,  
Danışırkı olanlardan,  
olub yadda qalanlardan.  
Həm də verib ürək-dirək,  
Söyləyərdi yana-yana,

Ümid edib  
tək Allahın imdadına.  
«Bir arxdan su gəlibər gər,  
Bir gün dönüb yenə gələr».  
İgid-igid ərlərimiz  
olubsa da,  
Qaçaq Nəbi, Koroğlumuz,  
Babəkimiz bu millətin  
tarixində qalıbsa da,  
Xətaimiz tarixində  
ölməz qılınc çalıbsa da,  
Yenə dönüb mərdlik,  
hünər meydanına  
qılıncların çalacaqlar!  
Mütləq, mütləq,  
bu millətin  
Yerdə qalan qanlarını  
yağılardan alacaqlar!  
Bu gün körpə olanlarım,  
nəvələrim, balalarım  
Gələcəyin Qaçaq Nəbi,  
Koroğlusu, Xətaisi,  
Babəkləri olacaqlar!  
Bu tarixi qisasları  
alıb, alıb tarixdə də  
olduğu tək qalacaqlar!  
Gəlməlidir bu millətin  
Xətaisi!  
Çağıracaq igidləri  
Vətən səsi!  
Seçiləcək kimin varsa  
iradəsi!

Birləşəcək bir olanlar  
əqidəsi!  
Amalıyla seçəcəkdir  
insanları özü zaman!  
Hər kəsin düz qiymətini  
verəcəkdir özü zaman!  
Gör nə qədər igid ərlər  
qurban getdi  
başsızlıqdan.  
Zaman-zaman  
qurban gedən torpaqlardan  
Yaranıbdi Ermənistan.  
Millət özün tanımasa,  
Düşmənini yanımasa,  
Gedəcəkdir zaman-zaman,  
Qalmayacaq heç əsər də  
Yerdə qalan torpaqlardan.  
Ona görə bu millətə  
öz canı tək yanın gərək!  
Keçmişini, indisini,  
Tarixini bilən gərək!  
Öz xalqına sədaqətlə,  
cəsarətlə hər an başda  
durən gərək!  
Olacaqdır bu millətin  
gücü, igid əsgərləri,  
Babəklərdən, Koroğludan  
doğulacaq bu millətin,  
Xətaitək sərkərdəsi!  
Qoparacaq qayaları  
Koroğlunun sərt nərəsi!

Doğulacaq qoç Koroğlu,  
 dəlilərin yiğacaqdır.  
 Qeyzə gəlib Dəmirçioğlu,  
 Düşmənləri zənciriyle  
 boğacaqdır.  
 Nər igidlər atlanacaq  
 meydanlara çıxacaqdır.  
 Azad edib torpaqları,  
 ermənini öz qınına  
 yiğacaqdır.  
 Əsir düşmüş dağlar boyu  
 Doğma, dcğma  
 ildirimlər çaxacaqdır.  
 Bu millətin üzərində  
 Gələcəyin yollarına  
 işıq saçan  
 öz günəşi doğacaqdır.  
 Yetişəcək öz içində  
 Dağ vüqarlı Xətaisi  
 çıxacaqdır.  
 Bu millətə sabit öndər,  
 sadıq öndər,  
 güclü rəhbər olacaqdır!  
 Başsızlıqdan bölük-bölük  
 bölünmüşük.  
 Erməniylə savaşda da  
 bölük-bölük vuruşmuşuq,  
 Ona görə məglub olub  
 qırılmışıq.  
 Başsızlıqdan ingilisə,  
 ya da rusa qul olmuşuq.  
 Ona görə qulpumuzdan  
 tutulmuşuq, atılmışıq.

Gəlməsəydi türk qoşunu,  
 biz hamımız qırılmışdıq.  
 Türkər özü deyərmışlər:  
 Sizdə çoxdu istiqanlı,  
 mərd igidlər.  
 Təkcə çatmir  
 birliyiniz,  
 Ona görə olmayıacaq  
 dirliyiniz.  
 Birgə olun, bir vuruşun,  
 Başçı seçin,  
 ordu qurun.  
 Kimsə onda soxmaz burun  
 torpağınız, daşınıza,  
 Bəla gəlməz başınıza.  
 Oğlunuza, qızınıza  
 Birlik haqda dərsler verin,  
 Hər kəs bilsin qoy öz yerin.  
 Fikirləşin, ölçün-biçin  
 dərin-dərin,  
 Azad övlad,  
 azad insan  
 yetişdirin.  
 Azadlıq öz əlindədir  
 siz türklərin!  
 Qovhaqovla, qaçhaqaçla  
 əzilməkdən,  
 Yaxşı nə var öz-özünə  
 güvənməkdən.  
 Körpəlikdən uşaqları  
 mərd böyüdün!

Qoymayın ki, özü boyda  
dərd böyüüsün.  
Dərd olana ehtiyac yox,  
Dərd bələnə ehtiyac çox!  
Qulp olana ehtiyac yox,  
Qulp qırana ehtiyac çox!  
Güç birlikdə,  
birlikdədir!  
Gər bilməsən birlik nədir,  
Yerin ancaq qəbirdədir.  
Kövrəjərək qucaqlayıb  
məni nənəm,  
Yaxşı dirlə sözlərimi  
əziz nəvəm:  
-Bir xalq kimi biz bir olub,  
Hər ailədə, elimizdə  
Qaçaq Nəbi,  
Koroğlular,  
Babəkləri yetirməsək,  
Bir-birindən ayrı salıb  
bircə-bircə öldürəcək,  
parçalayıb,  
bölgəcəklər.  
Ayrı-ayrı  
gözümüzü tökəcəklər,  
Dərimizə duzlu  
samantəpəcəklər.  
Sözlərimi yaxşı saxla,  
qulağında bir sırga tək.  
Azad böyü, azad düşün  
Sən yenilməz Koroğlu tək!

Axtar, ara, seç millətin  
Azad düşüncəli, mətin,  
Uzaqgörən Şah Xətai  
sayağını,  
Get yoluyla,  
geri çəkmə ayağını.  
Hər addımda olub ona  
arxa, kömək,  
Birlik yarat,  
Bu millətin dərd-sərini, qayığısını  
ona arxa, kömək olan  
Ən layiqli rəhbərlə çək.  
Bu tarixin  
yaddaşından yaddaşına,  
Yaddaşından  
yaddaşına  
Keçən yaddaş  
zaman-zaman,  
Yavaş-yavaş,  
təkrar-təkrar  
Təkrarlanan  
yaddaş oldu.  
Keçdi zaman,  
çatdı məqam,  
nənəm öldü!  
Ancaq mənim ürəyimdə  
təpər oldu dedikləri,  
Bir yadigar yaddaş qaldı.  
Elə doldu düşüncəmə,  
düşüncəm də hər an mənə  
Həyan oldu, yoldaş oldu.  
O zamandan bu zamana  
toplanaraq qalaq-qalaq,

Sinəmlə bir kitab oldu.  
 O yazılıdı sinəmlə bir,  
     sinəm oldu ona dəftər,  
 Mən də oldum sinədəftər.  
 Başladığım bu poema –  
 Qəlbim boyu yaza-yaza,  
     ağırlığa dözə-dözə,  
 Görünməsin deyə gözə,  
     gizlətdiyim xəzinəmdir!  
 Dəfn olunmaz dəfinəmdir!  
 “Sönməz Günəş” poeması,  
     Azadlığın salnaməsi.  
 Ürəyimdə gəzə-gəzə,  
 Uşaqlıqdan ağrıları,  
     acıları sezə-sezə,  
 Sezib, həm də ürəyimdə  
     yaratdığı ağırlığa dözə-dözə,  
 Qənim olub əzazılı,  
     kömək olub,  
         arxa olub kimsəsizə,  
 Böyüdüyüm obayla bir  
     səsim düşdü dağa, düzə.  
 Adım oldu dillərlə bir,  
 Doğmaların,  
     yaxınların arasında.  
 Tutdu qərar el-obada,  
     dəliqanlı igidlərin sırasında.  
 Hamiya sərr olan dünyam  
 Atdı məni  
     düşüncələr dəryasına.  
 Dəryalarda üzə-üzə,  
     gecə-gündüz,

İnsanların xalisini gəzə-gəzə,  
 Düşüncəmdə qərar tutan  
     İnsanları yaddaşımı  
         düzə-düzə,  
 Özümü Koroğlu sanıb,  
     tanıdığım cavanlardan  
         özümə dəlilər seçdim.  
 Hürküdüb ilxi atları,  
     Qırata bab kəhər seçdim.  
 Çapdim onu Qum dağına,  
 Baxmaq üçün mən dağların  
     Çənlibelə bablığına.  
 Baxıb yüksək zirvəsindən  
     el arası “Yalın qaya”,  
 Adlanan bir dağ da seçdim.  
 Düzdü, mənim dəlilərim  
     dastandakı dəlilərtək  
         çox deyildi.  
 Ancaq yenə ətrafımda  
     labüb idi, yox deyildi.  
 Sürdüm atı yalın başa,  
     etmək üçün el-obaya  
         mən tamaşa  
 Çubuq atla meydan quran  
     körpələrə eylədikcə  
         mən tamaşa,  
 Düşüncələr vərəq-vərəq  
     vərəqləndi,  
 Körpəliyim düşüncəmdə  
     təzələndi.  
 Çubuq atlı körpələri  
     gördükcə mən pərən-pərən,

Sinəm özü parçalandı,  
sanki oldu pərən-pərən.  
 Niyə axı  
nəzarətsiz qalmışdilar  
bu körpələr nənələrdən?  
 Haydı, -deyib, dəlilərim,  
altimdakı boz kəhəri  
 O meydana çapdim həmən.  
 Xan Koroğlu ilə birgə,  
Bəlli Əhməd, Dəli Həsən,  
 Dəmjərçioğlu, Eyvaz kimi  
dəlilər də  
 Seçdim mən o körpələrdən.  
 Hamısına söylədim ki,  
körpəlikdən  
əger belə böyüməsək,  
 Bu millət düşər hünərdən.  
 Bir andaca çubuq atlı  
 Xan Koroğlu nizam qurub,  
çubuq atlı dəlilərlə,  
 Çubuq atlı Nəbilər də  
yaraqlanıb çubuq-çubuq  
top-tüfənglə,  
 Səf-səf olub çubuq atlar  
meydanlarda sürüldülər.  
 Hay-küy salıb el-elatı  
toz-dumana büründülər.  
 Baxıb-baxıb,  
köksüm dolu nəfəs alıb,  
 Düşüncəmdə, qayıtdım mən  
keçmişimə.  
 Elə çapdim kəhərimi,  
dəlilərlə keçdim önə.

Dedim ki, qoy körpələr də,  
indi bizim rəmzimizdə  
 Nəzər salsın bu gündündən  
öz tarixi keçmişinə –  
arxamızca baxıb bizə.  
 Tapmaqçun tab özümüzdə  
biz nəzarət etməliyik  
hər bir zaman  
körpəmizə, gəncimizə.  
 İnsan ömrü keçməlidir  
hər bir zaman  
öz-özünə nəzarətdə.  
 Öz-özünə nəzarətdən yaranacaq  
özündəki nəzakət də.  
 Abır, həyaöz-özünə  
nəzarətdən yaranıbdi,  
 Bu həyatda yaxşı nə var,  
öz-özünə, yaxşı, pisə  
nəzarətlə alınıbdi.  
 İnsanların hamısı bir,  
insan kimi, öz-özündən  
nəzarətsiz yaranıbdi.  
 Həyatdakı, fərdlərdəki  
fərqlər isə  
 Həyat boyu, öz-özünə  
nəzarətdən yaranıbdi.  
 Həyatdakı mərd insanlar  
öz-özünə nəzarətlə  
mərdliyində dayanıbdi.  
 Öz-özünə nəzarətlə  
keçən ömrüm  
 Həyatdakı insanlara  
nəzarət də verdi mənə.

Ətrafımda dost-tanışı  
sinamasam dönə-dönə,  
Buraxmadım çox yaxına –  
ürəyimə.  
Ancaq buna baxmayaraq,  
insanları tanımaqdə  
Səhvərim də təkrarlanıb  
dönə-dönə.  
Ha istəsem səhv etməyim,  
səhvər üzə çıxır yenə.  
Bələd olmaq mümkün deyil  
insanların dərisinə.  
Bilmək olmaz  
hələ bunun gerisi nə.  
Bunu həyat özü deyir,  
hər kəs babdır öz irsinə,  
öz nəslinə.  
Atalar da  
söyləyibdi insanlara,  
Canavar, şir-aslan kimi,  
ya da ki, tülükü kimidir.  
Bu oxşarlıq həyatla bir  
özü boyda möcüzədir.  
İnsanlar var qırğı,  
qartal hünərlidir.  
İnsanlar var davranışları  
qarğı kimi, sərçə kimi,  
Hətta ördək bənzərlidir.  
Gözəllərin gözəlləri –  
maral, ceyran,  
tülək-tərlən bənzərlidir.  
Bəs onların içindəki  
qazayağı yerişlilər təzəmidir?

Bu tarixi vərəqləsən,  
ədəb, ərkan, örnək dolu  
Orda vardır hər nə desən.  
O tarix ki, ora Babək,  
Qaçaq Nəbi,  
koroğlular, xətilər  
Zamanın öz qələmili yazıtlıblar!  
O tarix ki,  
nizamlılar, füzulilər,  
nəsimilər  
Qızıl-qızıl sandıqlarla  
xəzinələr yazıbdılar!  
O tarix ki,  
“Ataların qızıl fondu”,  
Kitab-kitab – qızıl kimi  
zərb-məsəllər, sözlər qalıb!  
O tarix ki,  
o tarixdən faydalənib,  
dahiləшиб,  
Özü də bir tarix olmuş  
insanlardan izlər qalıb!  
Budur əsl həyat yolu,  
yaşayasan örnək kimi.  
Öz xalqına gərək kimi,  
bir türk oğlu, bir türk kimi.  
Odlar yurdunu, od oğluna,  
od da olmaq, odda yanmaq  
bəzək olmuş bir türk kimi.  
Xalqımızın tarixində  
sönməz ulduz

Nəsiminin, Füzulinin,  
Nizaminin, Xətainin yollarına  
Heç olmasa, yanar şam tək  
işıq salmaq,  
Davamçısı olmaq özü şərəflidir.  
Səməd kimi, Müşfiq kimi,  
Vahid kimi...

\*\*\*

Uşaqlığım, gəncliyim də  
qaynar keçdi,  
Yaşadım tək həyatda yox,  
həm də qaynar düşüncəmdə.  
Həyatımın hər bir anı yazılıbdı  
kitab-kitab düşünçəmdə.  
Arayardım, axtarardım,  
gün ərzində  
buraxdiğim səhvərimi  
Bir də təkrar etməməkçün  
düşüncəmdə.  
Onun üçün böyükdüm mən  
yaşıdlarım arasında.  
Yaşdaş idim,  
Həm onlara sırdas idim  
yaşlıların arasında,  
Hələ məktəb yaşlarından  
tətilləri zəhmət ilə  
Keçirərdim yaşlıların arasında.  
Arpa gölü zara gəlmış,  
qohumlar zinhara gəlmİŞ  
olsalar da,

Yorulmazdım,  
mən motorlu qayıq ilə  
saatlarla yaşamaqdan  
ləpələrin arasında.  
Qayığa da ad qoymuşdum  
«Qırat» deyə.  
Tufan qalxıb göl coşanda,  
Dalğa-dalğa sığmayanda  
yerə, göyə,  
Oturardım mən qayığa,  
Haydı, Qırat, getdik, -deyə.  
Dalğaları kəsə-kəsə,  
«Qırat» məni  
dolandırıb gətirərdi  
«Keçəltəpə»,  
«Seyidbiçən» adasından.  
Görüş alıb adalardan  
qayıdardım dəstə tutub  
döşündəki lalalardan.  
Balıqçılıq olmuş peşəm,  
Qayıq ilə dalgalardan  
tullanmaqdı keşim, nəşəm.  
Bilərkədən salıb hər an,  
mən özümü bərkə, boşə,  
Sınamışam zaman-zaman.  
Dalğalarla sinələşib qayıdanda  
sahil boyu toplaşanlar,  
Göz yaşları sinəsini isladianlar,  
Qohum-qardaş arasında  
təkrar-təkrar qınanmışam.  
Ancaq buna baxmayaraq,  
sanki mənim xobbim olmuş,

Bu səfərdən nə yorulmuş,  
nə də ki, mən usanmışam.  
Salam deyib adalardan,  
topladığım lalalardan,  
Dəstələri təqdim edib  
mən onlara,  
Mənə doğma, qəlbən  
yaxın insanlara.  
Öz növbəmdə ürəyimdə  
mən onları qınamışam.  
Belə keçib cavənlığım –  
yaşıdların, yaşlıların,  
qohumların, qardaşların  
nəzərində mən ölümən,  
Qandan qorxan olmamışam.  
Həyat şirin, can şirinsə,  
uşaqlıqdan mən həyata  
Tək yaşamaq üçün deyil,  
həm də bir gün ölmək üçün  
gəldiyimi anlamışam.  
Bu həyatı  
mənim kimi düşünməyən,  
bu həyatın  
axarına qoşulmayan,  
həyatını doğruluqla yaşamayan,  
əməliyünün məsuliyyət daşımayan  
insanları ya aşkar,  
ya da gizli  
Ürəyimdə danlamışam, qınamışam.  
Həyatımın bir anına  
qalmamışam biganə mən,

Əzəl gündən tanrı verən  
payım olub,  
Doğulanda mən  
sinəbənd doğulmuşam.  
Uşaq ikən qanmasam da  
Bu səbəbdən qaynar  
həyat yaşamışam.  
İnsanların sevincinə sevinmişəm,  
Kədəri kədərim olub  
sinəmlə bir,  
Düşüncəmdə mən yanmışam,  
qovrulmuşam.  
Yazdığım bu poemə da  
həyatımın anlarıdır,  
Yaza-yaza  
indi təkrar yaşamışam.  
Həyatımın yaşıntısı olan  
bəndlər toplanıbdi.  
Zaman-zaman sinəmlə bir,  
vərəq-vərəq, dəftər-dəftər,  
toplanıbdi sevinc, qəmlər,  
Mən sinədəftər olmuşam.  
Arpaçaydan axarlığı,  
ildirimdən çaxarlığı,  
dalgalardan hünəri,  
Günəşdən sönməz ziyani,  
mən alaraq, toplayaraq  
olmuşam daha hünərlü.  
Sözləri kəsərli,  
ildirümtək zərbli  
vurmuşam, ya demişəm,  
Sözləri ki, tufanlar olubdu.

Təbim artıb, o təb ilə  
sinəmdə kök salmış  
sözləri dartıb,  
Yazmışam toplanıb  
bənd-bənd  
dəftərlər dolubdu.  
Ancaq ki, təbim nə azalıb,  
nə solubdu.  
Yazmağa var çox həvəsim  
Demərəm ki, əsla,  
şair qəlbim ya bezib,  
ya da ki, yorulubdu.  
Yaşamışam «xalq-xalq» deyə,  
Tədən ki, taleyim  
xalqın taleyi ilə  
birgə yoğrulubdu.  
Bəlkə də bu, Tanrı tərəfindən  
Mənə tapşırılmış  
bir borc,  
vergi olubdu.  
İldirimlər çaxıb durub,  
Çaylar da axıb durulub.

## YADDAŞIMIN İÇİNDƏN

Fikirlər getdi uzağa,  
çıxdım mətləbdən qıraqa.  
Ha uçsa da ala qarğı  
zirvəyə ucala bilməz,  
Qartala tay ola bilməz.  
Qanqal əkənlər torpağa  
Çəltik, dari biçə bilməz,  
Həyat dönüb imtahana,  
Hər kəs ordan keçə bilməz.  
Mən seçdiyim qəhrəmana,  
Kimsə də tay ola bilməz,  
Şöhrətin yayıb cahana,  
Xalq qeydinə qala bilməz.  
Beləliklə, keçdi ömür,  
qəlbim yanıb oldu kömür.  
Düşüncələr arasında,  
dahilərin sırasında.  
Seçiləndə qəhrəmanım,  
xoşbəxt keçdi hər bir anım.  
Kitablaşan həyatımın  
hər anında,  
O olubdur nağlım da,  
dastanım da.  
Sanki körpə uşaq idim,  
sevincimdən  
Qiymətli söz axtarırdım  
söz içindən.  
Çox böyük bir  
məsuliyyət hissi ilə,  
Yeriyirdim sanki onun izi ilə.

İzləyərək keçirdiyi  
tədbirləri,  
Yaza-yaza  
ürəyimə sətirləri,  
Sətir-sətir kitablaşır  
qəlbim özü,  
Ən dəyərli sətirlərdə  
Heydər çözü!  
Öz işiyələ, amalyla,  
öz xalqına qayğısiyla,  
Yazılsa da surət kimi,  
O böyüdü həyat kimi!  
Böyük bir risk tələbatı,  
yaradırdı ehtiyatı,  
Yazmaq üçün bu həyatı.  
Yazıcılar evi belə tikiləndə,  
Açılışa bütün  
aləm töküləndə,  
İzləyirdim o anları  
o vaxt mən də.  
Tanınmış ədiblərin,  
sinədəftər şairlərin  
çixışları oldusa da,  
Bir misilsiz ahəngdarlıq  
vardisa da,  
Yenə kimse onun kimi,  
çəkəmmədi diqqətimi.  
Qəlbi sözlə dolu İnsan –  
Şah əsərə Şah qəhrəman  
səlis danışib hamidan,  
Ürəklərə oldu hakim,  
fərəh ilə doldu qəlbim.

## TÜRKÜN QIRICISI GÖYLƏRİ DƏLİR

Türkün qırıcısı  
göyləri dəlir,  
Məhbusam,  
sevincim göyə yüksəlir.  
Sixsa da qəlbimi  
zindan həyatı,  
Ürəyim gözləyir  
qələbə dadı.  
Məhbus taleyimə  
acıdım, yandım,  
Özümü də xalqın  
əsgəri sandım.  
Məhbus qulaqlarım  
qalıbdı səsdə,  
Döyünen ürəyim  
sonsuz həvəsdə.  
Qələbə sədası  
gözləyirəm mən,  
Uzaq olub qeyri  
arzu, istəkdən.  
Əsarət altında  
qalan torpaqlar  
Məhbus ürəyimdə  
yaradıb qubar.  
Zindan əzabından  
ağırdır bu dərd,

Gəzir torpağında  
erməni namərd.  
Zindan divarları  
olsa da öndə,  
Xəyallar Şuşada,  
Cıdır düzündə.  
Qələbə arzusu  
qaynar gözümdə.  
Sanki zindanda yox,  
uzaq səfərdə  
Dərdi bir oları xalq  
bölnünüb niyə?  
Kimlərsə zindana  
salanıb niyə?  
Döyünen ürəklər,  
günahsız kəslər,  
Zindan çəkə-çəkə  
qələbə gözlər.  
Yanır şair qəlbim,  
necə yanmasın?  
Ürək varmı bu  
dərdi qanmasın?  
Düşmənin arzusu  
gözündə qalsın,  
Qələbə məşəlim  
daimi yansın.  
Yazım qələbədən,  
yazım sevincdən,  
Kədər, qəm yox olsun,  
itsin içimdən.

\*\*\*

Arzum qanad aça,  
göyləri qucam,  
Uçam Murovdağa,  
Şuşaya uçam.  
Uçan kəpənəyin  
dalınca qaçam,  
Cıdır cəngisində  
qol-qanad açam.  
Dura daş-qayalar,  
Nəbi, Koroğlu,  
Eyvaz, Bəlli Əhməd,  
Dəmirçioğlu.  
Oğuz dəliləri  
oyana birdən,  
Qorqud qopuzuyla  
enə göylərdən.  
Tuta meydanları  
sinəbəndlərin.  
Sökə nərəsiylə  
zindan bəndlərin.  
Zindanlar torpaqla  
başabaş ola,  
İnsanlar mehriban  
dost-qardaş ola.  
Sevinc nəğmələri  
göyə yüksələ,  
Şirin çay süzməyə  
Minaya gələ.  
Yeni Nizamlər  
dünyaya gələ,

İncimiş ürəklər  
sevdaya gələ.  
Gələ Məmməd Araz,  
Zəlimxan gələ,  
Yığışa aşıqlar  
meydan düzələ.  
Nəriman Söhrabla  
verə dil-dilə,  
Ədalət sazını  
alanda ələ.  
Dinə İlyas Tapdıq,  
Nüsrət Kəsəmən,  
Aça şeirlərdə  
lalə-yasəmən.  
Meydan dola rəqqas,  
rəqqasələrdən,  
Coşa yazarların  
təbi "Cəngi" dən.  
Bayram libasına  
bürunə hər yer,  
Toy-düyün sovqathı  
hər kənd, hər şəhər.  
Seyr edə yurdumu  
bütün ölkələr,  
Gül-çiçək gəzdirə  
əldə körpələr.  
Sevincdən çoxala  
mənim də nəşəm,  
Bayram şənliyinə  
nəğmələr qoşam.  
Dura ayaq üstə  
Azərbaycanım,

Sevincə qərq ola  
ürəyim, canım.  
Şuşa qalasında,  
Cıdır düzündə,  
İsa bulağının  
qaynar gözündə,  
Laçın, Kəlbəcərin  
hər bir küncündə,  
İstər Qubadlıda,  
Yazı düzündə  
Qurbanlar kəsilə,  
keflər qurula.  
Dönək Koroğluya,  
Dəli Domrula,  
Yalçın igidlərdən  
səflər qurula,  
Nə ürək, nə qələm  
çətin yorula.  
Sətirlər yazılıa,  
bu kef-damaqdan,  
Düşmənlər qıbtəylə  
baxa qiraqdan.  
Əli səmənili  
gözəllər süzə,  
Çilçırqadan döñə  
gecə gündüzə.  
Qalxa şair Araz  
Cıdır düzünə,  
Bir qaya Arazın  
baxa gözünə,  
Şair, qaya Araz  
qucaqlaşalar,

“Cəngi” havasında  
coşub daşalar.  
Sora şair Araz,  
Qaya Arazdan:  
-Darixibmi ayrı,  
şeirdən, sazdan?...  
Sonra da bir neçə  
bənd bədahətən  
Salam da yetirə  
o çay Arazdan.  
Çaxa ildirimlər,  
yağ'a yağışlar,  
Yuyuna suyunda  
qayalar, daşlar.  
Dağlarda daş olmuş,  
qohum, qardaşlar,  
Hazırlaşa toya,  
bitə savaşlar.  
Düşmən tapdağında  
qalmış torpaqlar,  
İllər həsrətində  
olmuş torpaqlar,  
Yuyunub yamyəşil  
donunu geyə,  
Bələyə özünü gülə,  
laləyə.  
Həsrət lalələrin  
həsrət gözündə  
Sevincə qərq olmuş  
hər dağ, düzün də.  
Bölək sevincini,  
bölək qəmini,

Bölək kədərini,  
çəkək dərdini.  
Qaytaraq elləri  
köhnə yurd'lara,  
Qoyaq nöqtə kədərlərə,  
dərdlərə.  
Millət kimi çəkək  
nərə bir kərə.  
Yox etibar heç vaxt,  
axşam, səhərə.  
Bəsdir daha yatdın  
fil qulağında.  
Tapdaq altda dağ çəkir  
hər dağın da.  
  
Nə qorxursan yağıdan,  
səndən qorxur yağın da.  
Yadelli gözləri var,  
Hər daşın, torpağında.  
Dur ayağa, dur, ey millət!  
Bəsdir, daha bu qəbahət!  
Gözləməyə etdin adət,  
Bəsdir, daha bu səxavət.  
Torpağını böлə-bölə,  
Yaşamışan ölhaöllə.  
  
Şan-şöhrətin  
düşüb elə.  
Qəbahətin  
gəlməz dilə.  
Ağa - nökər,  
nökər - nökər,  
bəy də nökər.

Hamısı ac,  
hamı möhtac,  
olub betər.

Şair qəlbim  
bu dərdləri necə çəkər?  
Ailə var – yox evində  
tikə şəkər.

Fikirlər dar,  
duygum ona çıdar olub.

Ürəyimdə çovğunlar var,  
Elə bilmə bahar olub.

Yatıb xalqım,  
haqsızlığa susar olub,

Dərd əlindən  
şair qəlbim yanar olub.

Əldə qələm yaza-yaza,  
fikir gedir uzaqlara.

Qəlbim özü dözə bilmir  
içimdəki qubarlara.

Gethagetdi ədəb-ərkan,  
özü dönbə xəyallara.

Millət darda,  
bir böyük ac  
qurşanıbdı dövlət, vara.

O da qalıb  
köməyə, arxaya möhtac.

Heç bilmir ki,  
gedir hara.

Bir çoxları  
tərk edibdi bu torpağı,

Dönübü  
günəşə, aya.  
İnsanlar var yeyir ancaq  
yasdan-yasa, toydan-toya.  
Millət yatır, gözləyir ki,  
yadlar gəlib çata haya.

Nə yad gəlir,  
nə Allahdan imdad gəlir,  
keçir günlər.

Bu gün gələr, sabah gələr,  
deyə-deyə keçib-gedib  
neçə illər,  
Bilmirəm ki,  
heç gələcək nəsillərə  
nə aparır bu nəsillər?!  
Çəkinəcək, yalan sözlər,  
qəmlər, dərdlər,  
Hamisini başımıza  
çəkəcəklər.

Koroğlular, nəbilərdən,  
nigarlardan, həcərlərdən  
şerif qoşur, söz deyirik,  
Hərdən coşub özümüz də  
Qaçaq Nəbi, qoç Koroğlu,  
Babək olmaq istəyirik.

Nə olsun ki, neçə illər  
Qorxaq dığa erməninin  
öhdəsindən gəlməyirik.  
Namusdan da, qeyrətdən də,  
çoxlu-çoxlu danışırıq,  
söyləyirik,  
Namussuzu öldürməkçün  
hərdən qalxıb at belinə,

Misri qılinc istəyirik.  
 Gün batanda birisinə  
 Zəng edərək: "Filan yerə,  
     gecə bara gəl", - deyirik.  
 Bir gün belə,  
     üç gün belə,  
 Çıxır yaddan Misri qılinc,  
     kefə vərdiş eyləyirik.  
 Ona görə neçə illər  
     qorxaq, diğa erməninin  
     öhdəsindən gəlməyirik.  
 Bəzən haqdan, ədalətdən,  
 İnsafdan, mürvətdən, nədən  
     çoxlu-çoxlu söyləyirik.  
 Ancaq heç vaxt qəlbimizdə,  
     icimizdə  
 Ha axtarsaq,  
     heç nə tapa bilməyirik.  
 Vəzifə – pul,  
     şan-şöhrət – pul,  
 Haqq yolunda nicat da  
     puldur, deyirik.  
 Pul qazanmaq üçün əgər,  
     çatsa imkanımız,  
 Qarışqaya dəvə yükü  
     yükleyərik.  
 Bu minvalla keçən ömür  
     özü bilmir,  
 Niyə onu dartıb, dartıb,  
     rezin kimi  
 Biz uzatmaq istəyirik.

Ona görə neçə illər  
 Qorxaq, diğa erməninin  
     öhdəsindən gəlməyirik.  
 Keçən ömür özü bizdən,  
     bu mənasız dövrümüzdən,  
 Bir hesabat istəyərsə,  
     cavabını bilməyirik.  
 Niyə axı, var-dövlətdən,  
     puldan başqa,  
 Biz həyatda mənəviyyat,  
     abır-həya,  
 Dəyanətin ondan da çox  
     qiymətini görməyirik?!  
 Hey danişb yaxşılıqdan,  
     yamanlığı söyə-söyə,  
 Özümüz də yamanlaşır,  
     yaxşı ola bilməyirik.  
 Giley-güzər vərdişimiz,  
     sanki bitib hər işimiz.  
 Pisə "yaxşı" deyə-deyə  
     yaxşılıarı görməyirik.  
 Ona görə neçə illər  
 Qorxaq, diğa erməninin  
     öhdəsindən gəlməyirik.  
 Ola-ola öz dərdimiz,  
     çəkib özgə dərdini biz,  
 Xalq dərdini çəkənlərə  
     ədalətsiz söyləyirik.  
 Dərdi qoyub icimizdə,  
     dərd gəzirik dağda, düzdə.  
 Mat qalmışq özümüz də,  
     bilmirik ki, neyləyirik.

Siyasət nə, bilməyirik,  
siyasətsiz dözməyirik.  
Təklif tələb olunanda  
cavab verə bilməyirik,  
çağırib xalqı meydana  
ara qatmaq istəyirik.  
Ona görə keçib belə  
günlərimiz,  
Aylarımız, illərimiz,  
hesabatın etməyirik,  
Niyə axı, bir xalq kimi,  
Millət kimi biz yiğisib,  
düz ilqara gəlməyirik?  
Hamımız partiya qurub  
başqan olmaq,  
Çatmasa da savadımız,  
var yegana muradımız,  
Sanki xalqın taleyinə  
həyan olmaq pərdəsiylə,  
Ona güclü zərbə vurmaq,  
hakim olmaq istəyirik.  
Bunun üçün gecə, gündüz  
fikir-xəyal eyləyirik,  
Aralığı qatmaq üçün  
həqiqəti görə-görə,  
Ağa qara,  
qaraya ağ söyləyirik.  
Üzdə olan həqiqəti  
danmaq üçün  
Hansı cildə girməyirik?!  
Axı niyə bu milləti,

Özümüzü  
biz aldatmaq istəyirik.  
Yumub sanki gözümüzü,  
içimizdə özümüzü,  
Əyrimizi, düzümüzü  
Biz nə duymaq,  
nə də görmək istəyirik.  
Ona görə qorxaq,  
dişa erməninin  
Neçə ildir öhdəsindən gəlməyirik.  
Boş qalıbdı kağız, masa,  
ağrımızı, acımızı  
İçimizə yaza-yaza,  
yanımızı basa-basa,  
Həccə səfər eyləyirik.  
Bu səfərlə bu ac xalqa,  
bu çörəyə möhtac xalqa  
nə söyləmək istəyirik?!  
Bu səfərə yetmək üçün,  
ora gedib-gəlmək üçün,  
Hansi pulu  
və nə qədər xərcləyirik?  
Sırr deyil ki, bu haqq ilə  
nəyə xidmət eyləyirik.  
İçimiz qalıb dəyişməz,  
təkcə Hacı adıyla da özümüzü,  
O yaman, bəd üzümüzü  
pərdələmək istəyirik.  
Bəsdir daha,  
ey siyaset hacıları,  
Yordu məni,  
bu millətin ağrıları, acıları.

Tapdaq altda  
     torpaqlarda yol gözləyir  
         nə qədər insan ruhları.  
 Biz oraya güclü  
     səfər etməliyik.  
 Bəsdir daha,  
     bu siyasi partiyalar  
 Ayrıbdı bu milləti  
     damar-damar.  
 Bir millətin bədənində  
     olmayıbmı bu damarlar?!  
 Yetər daha,  
     bu tilsimi qırmalıyıq.  
 Hər birimiz,  
     əgər kimdə varsa qeyrət,  
 Bir nəfərtək, bir cəbhədə  
     tam səfərbər olmalıdır.  
 Xalqımızın  
     keçmişindən indisinə  
 Hər səhvinə, hər düzünə,  
     əsrlərdən bəri gələn  
 Hər ayına,  
     hər ilinə,  
         hər gününə  
 Yaşadığı gecəsinə,  
     gündüzünə  
         birgə nəzər salmalıyıq.  
 Varaqlayıb tarixini,  
     keçmişini, indisini  
         varaq-varaq,  
 Yada salıb genimizi,  
     hər sətrinə baxmalıyıq.

Hər nə varsa,  
     adətimiz, ənənəmiz,  
 Hər birinə  
     birgə nəzər salmalıyıq.  
 Bir monolit kütłə kimi,  
     birləşərək tapmalıyıq  
         biz ağırlıq nöqtəmizi.  
 Bildirməkçün çəkimizi,  
     biz ağırlıq qüvvəmizi  
         o nöqtəyə salmalıyıq.  
 Hamımız bir yumruq olub  
     əllərdəki çəkiciləri  
         bir nöqtəyə vurmalıyıq.  
 Yağı, düşmən ürəklərə  
     bu birliklə  
         bir vəlvələ salmalıyıq.  
 Biz ən yeni tarix kimi  
     bu millətin tarixinə  
         beləcə həkk olmalıdır.  
 İnsanları – alimi də,  
     təbibi də, şairi də  
         biz saf-çürük etməliyik.  
 Hacının da  
     saflarını seçməliyik,  
 And içəndə biz onların  
     başına and içməliyik.  
 Qəbahətimiz budur,  
     bir xalq kimi  
         insanları seçməyirik,  
 Kimə gəldi, necə gəldi,  
     hara gəldi  
         biz etibar eyləyirik.

Ona görə neçə ildir  
 Qorxaq, diğə erməninin  
 öhdəsindən gəlməyirik.  
 Əsir qoyub  
 Qarabağı unutmuşuq.  
 Ağbabani, Allahverdi,  
 Zəngibasar,  
 Zəngəzuru, Gökçə gölü,  
 Gülü düzü,  
 Ələyəz dağ,  
 sinələrdə olubdu dağ.  
 Əsrlərlə əslimizə,  
 kökümüzə, nəslimizə,  
 Düşmən, yağı, ermənidən,  
 tək Qarabağ istəyirik.  
 Dağlarında, düzlərində  
 Ağlar qalmış  
 ruhlar dolu o torpaqlar  
 Yolumuzu gözləsə də,  
 heç olmazsa xəyallarda  
 o yerləri gəzməyirik.  
 Sanki susub vicdanımız,  
 Türk qanı deyil qanımız.  
 Özünə düşmən, yağısız.  
 Bir xalq kimi Qarabağa  
 qane olmaq istəyirik.  
 Doğrudanmı öz kökünü,  
 ölümünü, itimini,  
 Ağrısını, acısını  
 unutqan bir xalqa dönüb,  
 Qoca türkün tarixində  
 kölgə olmaq istəyirik?!

Axi görən, keçdiyimiz,  
 Olduğumuz dövrümüzə,  
 Sinə döyen özümüzə,  
 Uzaq görən gözümüzə,  
 Yalanları görə-görə  
 bu millətin tarixində  
 necə qalmaq,  
 Dövrümüzün tarixindən  
 gələcəyə nə aparmaq istəyirik?!  
 Niyə axı, uzaq qalıb  
 bu dağlardan,  
 Ağrılardan, acılardan,  
 Pərdələnib, atılıraq  
 meydana,  
 İnsanları zindanlara darta-darta,  
 Kürsü almaq istəyirik?!  
 Çatmasa da qeyrətimiz,  
 savadımız,  
 Olsa da yalan andımız,  
 nə olacaq qazancımız,  
 Biz yox yerdən,  
 ən şərəfli kürsülərə  
 Yamaq olmaq istəyirik.  
 Ayağa dur, dur, ey millət,  
 qoy tanısın cahan səni!  
 Nə yatmışan, daha vaxtdır,  
 sinayır bu zaman səni.  
 Sən zamanın sınağından  
 alniaciq çıxmalısan!  
 Ən möhtəşəm polad əllə  
 Qılincini ölməz hünər  
 meydanına taxmalısan!

Kölgələrdən kölgə umma,  
sığın Heydər kölgəsinə.  
Şüasıtək, kölgəsi də yetərlidir  
öz xalqına, ölkəsinə.  
O elə bir Günəşdir ki,  
kölgələri əridəcək,  
Millətinə xain çıxan  
naqısları kiridəcək.  
O Günəşdən gizlənənlər  
yarasadır,  
Kölgəsi də sanki  
bir Ərk qalasıdır.

### UÇAN XƏYALLAR

Sən ey şah əsərin  
Şah qəhrəmanı,  
Şüan əvəz edir  
həbi, dərmanı.  
Koroğlu da görüb  
hərbi, zindanı,  
Ürəyimlə birdir,  
təbi, dastanı.  
Görsəm bundan da bəd  
“Zimistan”ı mən,  
Unutmam Sənintək  
bir İnsanı mən.  
Çünki Sən tükənməz  
bir xəzinəsən,  
Qəlbim bir xəzinə,  
sərvəti Sənsən.  
Çəkdiyim əzablar  
tale yükümdür,  
Qəlbimdə sətirlər  
bükmü-bükümdür.  
Qəhrəmanım Sənsən,  
Bu, öz hökmümdür.  
Kimsədən sormadım,  
mən, Səni seçdim.  
Qaynar bulağından  
kəlamlar içdim.  
Keçilməz bəndləri  
birbəbir keçdim,

Toru dostlar tikdi,  
əlimlə biçdim.  
Adım Qartal idı,  
azad bir quşdum,  
Dostlar girdabında  
zindana düşdüm.  
Ədalət dastanın  
yazdıqca coşdum,  
Nə olsun, “ədalət”  
toruna düşdüm.  
Tək düşüncəm azad,  
özüm türmədə,  
Yazmaqla qurtarmaz  
sözüm türmədə,  
Yoxdur qəribliyə  
dözüm türmədə,  
Gözüm azadlıqda,  
özüm türmədə.  
Burda qeyrət də var,  
qeyrətli də var,  
Burda namərd də var,  
qeyrətsiz də var.  
Qanında kişilik,  
qeyrət olanlar  
İnanma ki, əsla,  
alçalar, sınar.  
İnsan xarakteri  
dumandan qatı,  
Hərənin bir qəlbı,  
minbir adəti.  
Kimsənin qaradır  
qaradan zatı,

Mərd ərlər də var ki,  
tək bir adəti.  
Əsla sarsılmazdır,  
yenilməz, qəti!  
Sən mənim yenə də  
dövlət, varımsan,  
Azadlıqda qalan  
arzularımsan.  
Dünyanın sevinci  
qəlbimlə bırdır,  
Sənlə mən sanmışam,  
dünya mənimdir.  
Yetmiş dörddən mənim  
dünyam olmusan,  
Elə yaşamışan,  
elə qalmışan.  
Alsa da qoynuna  
Eldarı zindan,  
Yenə qəlbimdəsən,  
sanki bir Aslan!  
Bitmək bilməsə də  
işgəncələrim,  
Sənsiz qalmayacaq  
düşüncələrim.  
Yenə Koroğluyam,  
Qırat kəhərim,  
Çatar bir gün başa  
zindan səfərim.  
Girmisən qəlbimə  
arzu, kam kimi,  
Borcluyam Sənə mən  
öz atam kimi.

Canım, qanımdasan  
bir inam kimi.  
Dünyamsan, ayırar,  
tək ölüm məni!  
Çoxları adınla  
dövrəm aldılar,  
Öz əlimlə mənə  
tələ qurdular.  
İstərlər qəlbimdən  
alalar Səni.  
Sənlə kitablaşdı  
düşüncələrim,  
Sənsiz ötüşmədi,  
axşam, səhərim.  
Seçib poemama  
qəhrəman Səni.  
Anadan qəhrəman  
doğulmusan Sən,  
Dastana çevrilmiş  
nağılımsan Sən!  
Zəngin düşüncəmsən,  
ağlımsan Sən,  
Kimsə çıxarammaz  
başimdən Səni!

## YAZDIM Kİ, İZİM QALSIN

Yaşamağın mənası nə,  
iz qoymasan bu dünyada.  
Kim axtarsa xoşbəxtliyi  
dövlət, varda,  
Olar qıştək,  
həyatında yay,  
bahar da.  
Tükənməzdir var-dövlət bil,  
qəlbə zəngin insanlarda.  
Yapalağa quş deməzlər,  
ha çalsada qanadını.  
Sərçələrsə daşıyammaz  
heç zaman qartal adını.  
Ana sevər övladını,  
Ceyran sevər balasını,  
Varlıların sarayican  
kasib sevər daxmasını.  
Atalara söyən bəyin  
söyərlər bəy atasını.  
Salaxanta söyləyərlər,  
it itirsə xaltasını.  
Qovğabazın qovğasından  
başqa nəyi?  
Kişilikdir insanların  
tək gəräyi.  
Düşüncəmdə  
düşüncələr yarandı,  
«Sönməz Günəş»  
gələcəyə boylandı.

Yürüdü qələm,  
 durdu qələm, dayandı,  
 Həlim sözlər  
 bir-birinə calandı.  
 «Sönməz Günəş»  
 həzin-həzin canlandı,  
 Nə olsun ki,  
 yerim qala, zindandı?  
 Nəzərlərim bir nöqtədə dayandı,  
 İlhamımın  
 özü mənə həyandı,  
 Sözlər sanki  
 qəlbimlə bir tügyandı.  
 Təbim  
 sözlər keşiyində dayandı,  
 Gözlərimin qorasında  
 söz yandı.  
 Bişdi sözlər,  
 səf əsgər tək dayandı,  
 Xəzəl oldu,  
 sətirlərə qalandı.  
 Sətirlərdən bəndlər,  
 bəndə calandı.  
 «Sönməz Günəş»  
 azadlığa boylandı.  
 Düşüncələr  
 həqiqətdi, ayandı.  
 Ürəyimdə  
 yatmış aslan oyandı,  
 Azad oldu,  
 azadlığa calandı.

Tarix olub  
 tarixlərə qalandı,  
 Qəhrəmanım,  
 Heydər kimi aslandı.  
 Axdı sevinc yaşı,  
 sinəm islandı.  
 Qazamatda doğan günəş  
 Azadlığa çıxdı bir baş,  
 Qayıtmadım mən əlibos,  
 Qələmimdən doğdu çağdaş,  
 Ölməz tarix,  
 övlad, qardaş.  
 «Sönməz Günəş»  
 adlı yaddaş!  
 Ölməz tarix nümunəsi,  
 Azadlığın salnaməsi!  
 Cildlərinin ilk danəsi  
 şair Eldar nişanəsi,  
 körpələrin çığırısı,  
 Gələcəyə çağırış!  
 Azad İnsan  
 nümunəsi,  
 Şah qəhrəman nümunəsi.  
 Həyatımın şah nəğməsi,  
 qiymətlidir hər kəlməsi!  
 Bu dörd ayı  
 qazamatda qalmamışam,  
 Mən yazdığını  
 sətirlərdə yaşamışam.  
 Sətirlərdə bənd-bənd olub,  
 daşınmışam.

Sətirlərin məzəsinə  
qurşanmışam.  
Sözlər olub meyim, nəşəm,  
gecəni gündüz bilmışəm.  
Ələ düşən  
zamanımdan keçməmişəm,  
Çəşməm olub  
damlaşından keçməmişəm.  
Qəlbim özü  
bulaq olub qaynaqlaşıb,  
Söz-söz ilə  
calaq olub qaynaqlaşıb.  
Sətirləri bəndlər  
boyu qucaqlaşıb,  
Bəndlər olub  
qalaq-qalaq, kitablaşıb,  
Qəlbim özü  
azad olub rahatlaşıb.  
«Sönməz Günəş»  
azad olub içimdən,  
Yazmışam ki, düşüncəmlə  
azad olsun türmədən.  
Vərəqlərdə göndərmışəm  
azadlığa, çölə mən,  
Ha yazsam da  
tükənmədi içimdən.  
Çekdi məni  
azadlığa içimdən.  
Mən özüm də  
azad oldum türmədən!

## EPİLOQ

Götür oxu, ey oxucum,  
budur mənim Şah əsərim.  
Orda yanıb sərasər,  
keçib anim, radələrim.  
Fikirlərin arasında  
hər kəlməmdə bişib mənim,  
Gözlərimin qorasında.  
Odur mənim qəhrəmanım!  
Həqiqəti necə dannım,  
Varmı onun bir əvəzi?  
Qəhrəmanlar arasında,  
Dahilərin sırasında.  
Dövrümüzün Xətaisi,  
Əsrərə çatan irsi,  
Əsrimizin təmsilçisi,  
Dövrümüzün təmsilçisi.  
Sətirlərə ha düzsən də,  
kitab-kitab ha yazsan da,  
Tükənməzdir Heydər irsi!



## RƏYLƏR

## MƏHƏBBƏT ÇƏLƏNGİ

*Məhəbbət qandadır, silmək çətinidir...*  
Borsunlu Məzahir Daşqın

Mən Eldar Əliyevi «Həyat kitabımdan sətirlər» əseri ilə tanıyırdım, özü ilə tanış deyildim. Bu yaxınlarda yaradıcılıq gecəmin keçirilməsi ilə əlaqədar Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru, ziyalı dostum akademik Məmmədtağı Cəfərovla görüşə getmişdim. Elə buradaca həmin əsərin müəllifi ilə şəxsən tanış oldum. Zahirən tamkinli görünən həmin şəxsləki daxili zənginlik, müdriklik diqqətimi cəlb etdi. Məndə belə bir inam yarandı ki, dinməz-danişmaz bu insanda nəsə daxili bir yanğı var — şeirə-sənətə vurğunluq yanığı!

Eldar Əliyevin «Sönməz Günəş» poemasını oxuduğandan sonra qatı qərara gəldim ki, bu sakitlik, bu müləyimlik zahirdir. Onun daxilində şeirə, sənətə atəşin bir məhəbbət var, vurğunluq və məstunluq var.

Etiraf edim ki, 188 səhifəlik poemani birnəfəsə oxudum, yorulmadım... Mənçə, əsərə diqqətin, onu birnəfəsə oxumağın iki səbəbi vardı. Birinci, müəllif uzun müddət onu narahat edən, maraqlandıran bir mövzudan yazmağa özündə daxili ehtiyac duyub. Belə ki, öz ürək sözlərini poetik dillə ifadəyə çalışıb. İkinci, əsər dünya şöhrəti bir İnsan, varlığını xalqın rifahı yolunda fəda etməyə hazır olan şəxsiyyət – Heydər Əliyev barədə yazılıb...

Aydın həqiqətdir ki, belə mövzunu qələmə almaq, dahi şəxsiyyət barədə yeni söz demək müəllifdən geniş dünyagörüşü, dərin bilik, hadisə və faktları olduğu kimi geniş oxucu kütləsinə çatdırmaqdan ötrü yeni ifada tərzi tapmaq bacarığı tələb edir. Bundan əlavə, dünya miqyasında özünə layiq nüfuz qazanmış Heydər Əliyev haqda külli miqdarda əsər yazılmışdır və sözsüz ki, bundan sonra da yazılmacaqdır. Çünkü bu dahi İnsanın həyat və fəaliyyəti o qədər saxlı, o qədər genişdir ki, nə qədər yazılısa da, deməyə söz də var, imkan da.

Eldar Əliyevin belə mürəkkəb və əhatəli bir mövzuya girişməsi təbiiidir və alqışa layıqdir. Mövzunun poetik həllindən bəhs etməyə keçməzdən əvvəl bir cəhəti ayrıca vurgulamaq istərdim. O da əsərdəki səmimiyyətdir. Bu səmimiyyət bütün poema boyu özünü parlaq şəkildə bürüzə verməkdədir. Bunu aydın təsəvvür etməkdən ötrü müəllifin aşağıdakı deyiminə — etirafına diqqət yetirmək kifayətdir:

Hərdən düşünürəm:  
Tanrı, mən kiməm?  
Yananda şam kimi  
yanmaq şərəfdir!  
Özgə qarşısında  
əyilə bilməm,  
Onunçun dünyaya  
mən gəlməmişəm.  
Gəlmışəm dünyanın  
dərdini çekəm,  
Onu çəkə-çəkə  
ölmək şərəfdir!  
Dünyanın əşrəfi,  
dərdi də insan,  
Dünyanın namərdi,  
mərdi də insan,  
Hər zaman dünyada  
dərdli də insan.  
İnsan dərdlərinə  
yanmaq şərəfdi!  
Dünyanın özünü  
qanmaq şərəfdi!

Eldar Əliyevin bu misrlarını oxuyarken Sədi Şirazinin aşağıdakı müdrik deyimini xatırladı. Ölməz şair yazır:

«Qarşındakının gözü ağriyrsa, sənin bütün bədənin ağrımursa, sən adam deyilsən!»

Erməni faşistlərinin fitnə-fəsadı nəticəsində öz ata-baba yurdundan – Ağbabadan didərgin salınan, isti ocağını tərk edən şair yaşa dolduqca həyata daha ayıq-sayıq gözlə baxmağa

başlayır, didərginliyin nə demək olduğunu dərk edir, millətin, xalqın ağıllı başlara möhtac olduğunu əməlli-başlı başa düşür. Ağıllı başlar sorağında olan gənc Eldarın həyatında 1974-cü ilin payızında Əzizbəyov heykəlinin açılışındakı görüş unudulmaz tərixə çevrilir. Elə oradaca üzünü gördüyü, parlaq nitqini dinlədiyi Heydər Əliyev surəti onun hafizasına hakk olunur. İllərdən bəri həsratında olduğu İnsan barəsində söz demək arzusu gənc Eldarın qəlbində özünə yuva salır. Poemadakı bir epizod olduqca ibrətli, ibrətli olduğu qədər də yaddaqalandır, maraqlıdır. Hələ orta məktəbdə ikən Rəsul Rzanın «Lenin» poeması barədə inşa yanan, ürək sözlərini deyən məktəbli Eldar şairin məqsəd və amalını yerində duymuş, yerində hiss etmişdir. Belə ki,

«Lenin»i yazsa da

O axtarırdı,  
harada və kim  
o axtarırdı?  
  
Əgər axtarışda  
qalmışsa da O,  
Lenin bu əsərə  
qəhrəmandımı?  
Xeyr! Deyildir şairə  
qəhrəman Lenin.  
Onu qəhrəmana  
bənzətmış Rəsul...

Bax, hələ məktəbli ikən Eldar belə bir həqiqəti dərk edirdi ki, ölməz xalq şairimiz Rəsul Rza Lenini əldə əsas götürərək totalitar rejim zəmanəsində öz fikir və mülahizələrini söyləmiş, ürək sözlərini demiş, xalqına, millətinə layiq qəhrəman, rəhbər sorağında olmuşdur. Şagirdin aşağı qiymət almasının səbəbi isə aşağıdakı kimi xülasə edilir:

Yazdıqların mənalıdır,  
həqiqətdir,  
Ancaq indi həqiqəti  
söyləməksə qəbahətdir.

Bilirsənmi, bunun sonu  
nə dəhşətdir?!  
Sənin yazın beşə layiq  
olsa belə,  
Mən dörd yazdım düşər deyə  
sonra ələ...

Hələ gənclik illərində zamanın acısını-şirinini dadan, həyata açıq gözlə baxan şairdə Heydər Əliyev barəsində söz demək ehtiyacı doğmuşdur. On ümidi də budur ki, beyinlərə belə nəzarət qoyulduğu bir quruluşda şairlərin, digər sənət adamlarının düşdürüyü vəziyyəti də o, bir ziyanı və vətəndaş olaraq başa düşmüş, dərk etmiş, sənətkara da, onun yaratdığı əsərə də sağlam mövqədən qiymət verməyi daha üstün tutmuşdur.

«Tarixə gərəkdir Heydər» – deyən şair, «Heydər xalq deməkdir, Xalq isə Heydərl» tezisini bütün poema boyu müxtəlif şəkildə davam etdirir, rəhbərin varlığı, onun idealı, xalq və Vətən yolunda fədakarlığını maraqlı epizodlar, kəsərli deyimlər vasitəsilə oxucularına çatdırır.

Poemada Heydər Əliyevin mənliyi, onun bir insan və təşkilatçı olaraq həyata keçirdiyi tədbirlərin miqyası, rəhbərə el qayğısı və məhəbbəti müxtəlif başlıqlar altında konkret olaraq təsvir və tərənnüm olunur. Başlıqlar biri-birini əvəz etdikcə dünya miqyaslı və şöhrətli rəhbərin mənliyində, iş üslubunda olan yüksək keyfiyyətlər oxucuya təlqin edilir. Belə bir cəhəti də xüsusi nəzərə çatdırır ki, müəllifin bütün poema boyu səmimi olması, qəhrəmana munis münasibəti ön plandadır.

«Azaqliqdır istəyimiz», «Sevincim düşmənə kədər payımdır», «On may Azərbaycan günəşinin doğum günü – müqəddəs gündür», «Nənələrin nağıllarından keçən yollar», «Mənim dünyam» başlıqları altında verilən epizodlar, deyimlər Heydər Əliyevin bir insan, vətəndaş, dövlət xadimi, dünya miqyaslı siyasetçi – ümumiyətlə, rəhbərin bütün müsbət keyfiyyətlərinin açılmasına xidmət edir. Bütün bunlar da təntənəli cümlələr, obrazlı deyimlər vasitəsilə deyil, sadə, anlaşıqlı şəkildə geniş oxucu kütləsinə çatdırılır. Poemanın belə anlaşıqlı və təsirli çıxmasının ən mühüm səbəbi isə müəllifin qələmə aldığı insani bütün varlığı ilə öyrənməsi, onu

əhatə edən mühüti yaşaması, nəyi və necə yazmayı bacarması, seçdiyi obyekti bütün varlığı ilə sevməsidir. Poemanın hər səhifəsində şair ürəyinin döyüntülərini eşitmək o qədər də çətin olmasın gərək.

Bir vacib məsələyə də toxunmaq yerinə düşərdi. Biz həmişə başımıza gələn fəlakətlərdən, düzdüyümüz çıxılmaz vəziyyətdən danişarkən kimisə günahlandırır, səbəbkər hardasa kənarda axtarır, lənətleyirik. Amma özümüz barədə, öz qüsurlarımız, qəbəhətlərimiz haqda danişmir, susur, ya da bir-iki kəlmə ilə əsas mətləbdən kənarlaşırıq. Amma etiraf etmirik ki, torpaqlarımızın itirilməsində də, qacqın soydaşlarımızın sayının milyonu keçməsində də bizim günahımız var. Bu, tarixi həqiqətdir. Ümummilli birləşmə və əməkdaşlığın yaranmasında biz özümüz təşəbbüs göstərməli, milləti də, Azərbaycanın iqtidarlı, müxalifətli liderlərini də birliyə çağırmaçıyıq. Belə birtən həqiqəti birdəfəlik dərk etməliyik ki, bütün sahələrdə müxalifət ola bilər, lakin səhbət millətin, xalqın, Vətənin taleyindən gedirə, buradə müxalifətdən səhbət gedə bilməz. Bu cəbhədə hamı bir yumruq kimi birləşməli, Vətənin taleyini göz həbəyi kimi qorunmalıdır.

Poemada məhz bu hissin çox yerində deyilməsi istər-istəməz oxucunun qəlbindən xəbər verir, onu yan-yörəyə daha diqqətlə nəzər salmağa çağırır:

Başsızlıqdan böyük-böyük  
bölünmüşük!  
Erməniylə savaşda da  
böyük-böyük vuruşmuşuşq.

Ona görə  
məğlub olub qırılmışıq.

Başsızlıqdan ingilisə,  
ya da rusa qulp olmuşuşq,

Ona görə qulpumuzdan  
tutulmuşuşq, atılmışıq...

Bütün bunlar müəllifə əsas verir ki, ürekələ desin:  
– Yetmiş dörrdən mənim dünyam olmusan...

Bir də desin ki:  
Odur mənim qəhrəmanım!

Qəhrəmanlar arasında.  
Həqiqəti necə danım?!  
Varmı onun bir əvəzi,  
Dahilərin sırasında?  
Dövrümüzün Xətaisi...

Poema dil sadəliyi, deyim tərzinin əvanlılığı ilə də seçilir və maraqla oxunur. Heydər Əliyev mənliyinə və şəxsiyyətinə ümumxalq məhəbbəti çox sənətkarlıqla verilir. Poemanı oxuyub kitabı kənara qoyduqdan sonra dahi şəxsiyyətin parlaq obrazı oxucu nəzərində bir daha canlanır. Bütün bunlar isə müəllifin təsvir və tərənnüm etdiyi sahəyə bələd olmasının, onu dərindən öyrənməsinin, mövzunu yaşamasının nəticəsidir.

Nəticə olaraq onu da deyim ki, mən poemani ətraflı təhlil etmək fikrindən də uzaqam. Birçə onu deyə bilarəm ki, poema uzun illərin yaşıntısı, ağrısı nəticəsində hasilə gəlmışdır.

Mən əminəm ki, poema şeirsevərlər tərəfindən maraqla qarşılanacaq və həvəslə mütaliə ediləcəkdir.



Bağır Bağırov,  
filologiya elmləri doktoru,  
professor

## ONUN İSTEDADINA BƏLƏDƏM

Bəri başdan etiraf edim ki, mən nə ədəbiyyatşunas, nə yazıçı, nə də şair deyiləm. Mən aqrar təhsil və aqrar elm mütəxəssisiyəm. Lakin uzun müddət ünsiyətdə olduğum, yaxından müşahidə etdiyim Eldar Əliyevi həmişə fəal həyat mövqeyində dayanan, regionda ictimai-siyasi və təşkilati tədbirlərdə onda gedən ziyanlı kimi tanıyıram.

Eyni zamanda Eldar Əliyevin şeirlərini, şeirlər toplusu kitabını və "Sənməz Günsə" poemasını diqqətlə oxumuşam və onun istedadına bələdəm.

Müəllifin "Həyat kitabımdan sətirlər" əsərində doğma vətənə, müqəddəs yurd yerlərinə məhəbbət və ümummilli liderimiz Heydər Əliyevə sonsuz inam və sədaqət hissi qabarlıq formada verilmişdir. Eldar Əliyevin "Sənməz Günsə" poemasında görkəmli ictimai-siyasi və dövlət xadimi, fenomen şəxsiyyət olan Heydər Əliyevə sonsuz məhəbbət hisslerinin onda hələ gənclikdən baş qaldırıldığı tərənnüm edilir. Eldar Əliyevin poemasının qəhrəmanı yalnız bir şəxsin təfəkküründə yox, ümummilli qəhrəman kimi xalqın arzusu, inamı, güvəncə yeri kimi təsvir olunur ki, bu da "Xalq – Heydər, Heydər – Xalq" şüarını poetik tamamlayır.

Poemanı oxuduğda aydın olur ki, Eldar Əliyev hələ tələbəlik illərindən başlayaraq bu günə kimi ölkə rəhbərinin əsl mənada vurğunu olub, onun fəaliyyətini izləyib, göstərişlərinin həyata keçirilməsində iştirakçı olub və fəal təbliğatçı mövqeyində durubdur. Ümumiyyətlə, poemanın geniş oxucu kütləsinin stolüstü kitabı olacağına şübhə etmirəm və müəllifə öz yaradıcılıq fəaliyyətində uğurlar diləyirəm.

M.İ.Cəfərov

  
Azərbaycan Ziyalıları  
Cəmiyyətinin keçmiş prezidenti,  
akademik

## MÜƏLLİFİN ÖMÜRLÜYUNDƏN

*D*liyev Eldar (Sərtqaya)

Paşa oğlu 02 iyul 1956-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistən) Amasiya rayonunun Sultanabad kəndində müəllim ailəsində anadan olmuşdur. 1973-cü ildə Amasiya rayonu Təpəkənd kənd orta məktəbinin, 1979-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) "Elektrotexnika" fakültəsini bitirmişdir.



1979-cu ilin 12 noyabrundan Azərbaycan Respublikası Rabitə Nazirliyinin təyinatı ilə Daşkəsən rayonu 6 nömrəli Xətti-Texniki Sahadə mühəndis kimi fəaliyyətə başlamış, sonralar həmin sahənin rəisi, Gəncə şəhər 2 nömrəli İstismar-Texniki Rabitə Qovşağında böyük mühəndis, Gəncə Rabitə İstehsalat Birliyində "Elektrik Rabitəsi" və "Poçt Rabitəsi" şöbələrinin rəisi, Xanlar rayon Rabitə Qovşığının rəisi, Samux rayon Rabitə Qovşığının rəisi, Samux Rayon Poçtamtinin rəisi kimi vəzifələrdə çalışmışdır.

2001-ci ildə "Həyat kitabımdan sətirlər", 2002 – 2003-cü ildə beş hissədən ibarət "Sənməz Günsə" poe-

məsi (beş cildliyi) və "Ağbabada izim qaldı" şeir kitabları çapdan çıxmışdır. Hazırda Gəncə şəhərində yaşayır.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Gəncə şəhəri üzrə təmsilçisidir.

"Yunan-Roma" güləşçi üzrə idman ustasıdır.

Ailəlidir, üç övladı var.



## Mündəricat

Proloq.....	3
Mənim şah əsərim.....	9
İlk görüş.....	14
Son zəng .....	25
İstək və məsuliyyət .....	28
Bu təb mənə veriləndə .....	33
Sevincim düşmənə kədər payımızdır .....	51
12 gün Kremlə .....	58
Azadlıqdır istəyimiz .....	70
Səyahət .....	73
Dünyanın himni.....	74
Şah qəhrəmanım Heydərin yaşıdları ilə söhbət ..	78
«10 may»Azərbaycan günəşinin Doğum günü – Müqəddəs gündür .....	89
Mənim dünyam.....	96
Nənələrin nağıllarından keçən yollar .....	100
Yaddaşının içindən .....	129
Türkün qırıcısı göyləri dəlir .....	131
Uçan xəyallar.....	149
Yazdım ki, izim qalsın .....	153
Epiloq .....	157

### RƏYLƏR

Bağır Bağırov. Məhəbbət, çələngi.....	158
M.I.Cafarov. Onun istedadına bələdəm .....	164
Müəllifin ömürlüyündən .....	165

«Elm və Təhsil» nəşriyyatının direktoru:  
professor Nadir MƏMMƏDLİ

Kompiuter dizayneri: Tural Əhmədov  
Səhifəlayıcı: Vüsalə Mirzayeva  
Montajçı: Rasim Hacıyev  
Operator çapçı: Elşad Hacıyev

Yığılmağa verilmiş 05.06.2010.

Çapa imzalanmış 26.08.2010.

Şərti çap vərəqi 10,5. Sifariş № 489.

Kağız formatı 84x108 1/16. Tiraj 500.

---


Kitab «Elm və Təhsil» nəşriyyat-poliqrafiya  
müəssisəsində səhifələnib çap olunmuşdur.

E-mail: [elm\\_ve\\_tehsil@box.az](mailto:elm_ve_tehsil@box.az)

Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

12/2010  
1506



856